AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ



PREZIDENTININ IŞLƏR İDARƏSI VƏ QƏZETIN REDAKSIYA HEYƏTI AZƏRBAYCAN RESPUBLİKASI Təsisçi:

8 MART

2019-cu il

Nº 55 (6382)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı və Ağsu rayonlarına səfəri Şamaxıda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər sürətlə davam edir



keçdi gəldim. Bir aydan sonra artıq sizin üçün gözəl ev hazırdır.

Saray nənə: Sağ olun, Sizin sayənizdə. Mən Allaha inandığım kimi bilirdim ki, gələcəksən.

Prezident İlham Əlivev: Zəlzələdən sonra birinci tikilmiş ev sizin evinizdir

Saray nənə: Sağ olun, elədir. Hər cür şərait yaratmısan. Çox sağ ol, çox var ol. Allah-Təala ömrünüzü uzun eləsin. Yoldaşınla qarıyasan, nəvəli-nəticəli ola-

Prezident İlham Əliyev: Çox sağ ol.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ ol.

Saray nənə: Siz sağ olun, bizim üçün çox iş gördünüz. Allah hamınızın işini avand eləsin.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evdə yaradılan şəraitlə tanış oldu-

Prezident İlham Əliyev: İndi sərait necədir?



Martın 7-də Azərbaycan Respublikasının Prezidenti nım Mehriban Əliyeva zəlzə-AZARTAC xabar verir ki bu il

fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda səhər üzrə kəskin gəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123. kəndlər üzrə isə 811 olmagla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var.

Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə

Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun "Regional İnki-

şaf" İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal son-İlham Əliyev və birinci xa- ra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların lənin fəsadlarının aradan vurduğu fəsadları araşdıraraq qaldırılması ilə bağlı görülən sakinlərin müraciətlərini qeydə işlərlə tanışlıq məqsədilə alıblar. Toplanmış məlumatlar Şamaxıda səfərdə olublar. Fondun rəhbərliyinə məruzə edi-

> Prezident İlham Əliyev və biqəzalı vəziyyətə düşmüşdü.

Canım qurban, gələn ayaqlarınız var olsun.

Saray nənə: Sağ olun, qadan alım. Mehriban xanıma canım

yeva: Salam. Çox şadam.

Saray nənə: Nəvəli-nəticəli olasan, ay qızım. Mənim qədər nəvə-nəticə görəsən. Mən görmüşəm, Allaha şükür. Gələn ayaqlarınıza gurban olum.

uzun ömür versin.

lişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz.

Birinci xanım Mehriban Əli-

rinci xanım Mehriban Əliyeva əvvəlcə şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus yeni inşa olunmuş evə gəldilər. Bu ev zəlzələ zamanı Saray nənə: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Ne-

Birinci xanım Mehriban Əli-

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun, Allah sizə

Saray nənə: Elə bil ki, Siz gə-

yeva: Necə ola bilərdi ki, gəlmə-



Saray nənə: Allah haqqı mən bilirdim ki, İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti yaratdı da. Bir ana kimi mənim hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban.

Mehriban Əliyeva: Mənə sizdən o qədər danışırdı ki, gözləyirdim, nə zaman gəlib sizinlə tanış olacağam.

Saray nənə: Sizin qadanızı alaram. Sağ olun ki, gəlmisiniz, mən də Sizi gözləyirdim. Mən Sizi çox istəyirəm.

Prezident İlham Əliyev: Bir

Sevda Həsənova: Çox sağ olun. Sizinlə qürur duyuruq. Sağ olun ki, Azərbaycan xalqının arxasında durmusunuz.

Prezident İlham Əliyev: Burada şəklimiz var. Yəqin ki, bugünkü şəkli də əlavə edərsiniz. Sevda Həsənova: Sağ olun.

Allah Sizə cansağlığı versin. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Evin ölcüləri əvvəlkindən daha böyük-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bəli, çox böyükdür, 131 kvadratmetrdir. Prezident İlham Əlivev və bi-

rinci xanım Mehriban Əliyeva daha sonra Saray nənə və ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdilər

Saray nənə: Siz də balamsınız, özü də qeyrətli, namuslu. Qurban olum qeyrətinə, mənim başımı çox uca etmisən.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz. Bütün Azərbaycan sizi tanıyır, bütün Azərbaycan sizi sevir.

Saray nənə: Şükür Allaha, mən də qeyrətli qadın olmuşam.

evlər uçulub. Onlara da dedim ki, bütün evlər tikiləcəkdir. Siyahı tutulub, qəzalı evlərin hamisi dövlət tərəfindən tikiləcək.

Saray nənə: Qadanı alım, ay

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliveva ailə üzvlərinin istək və xahişlərini dinlədilər. Dövlətimizin başçısı bu məsələlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

Saray nənənin gəlini Sevda Həsənova: Allah köməyiniz olsun. Sizdən yerlə-göy qədər razıyıq. Biz Sizinlə qürur duyuruq, çox sağ olun, var olun.

Prezident İlham Əlivev: Zəlzələ təbii fəlakətdir. Bu, əvvəllər də olub. Bir neçə il bundan əvvəl Zagatalada, Balakən bölgəsində də olubdur. Orada da 3 mindən çox ev yenidən tikildi. Burada da indi 1000-dən çox ev yenidən tikiləcək, bərpa olunacaq. Xoşbəxtlikdən heç kim həlak olmayıb, hamı sağ-salamatdır. Biz də sizinlə tanış olduq və yeni bir ev də tikildi. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında zəlzələdən ziyan çəkmiş qalan evlər də tikiləcək, bərpa olunacaq. Vətəndaşlar da bunu bilir. Onu da deməliyəm ki, ancaq Azərbaycanda bu işlər bu qədər qısa müddət ərzində görü-

üzüm bağlarında məftil çəkmi- lür. Hər yerdə zəlzələ, daşqın olur. İnkişaf etmiş ölkələrdə döv-Prezident İlham Əliyev: Bir lət, ümumiyyətlə kömək etmir, aya bu bina tikildi. O birilər də ti- bütün evlər sığortalıdır, vətəndaş kiləcək. Həm burada, həm Ağsu- sığortanı ödəyir, zəlzələ olandan da, İsmayıllıda qəzalı, uçulan bü- sonra sığorta şirkətinə müraciət tün binalar yenidən tikiləcək. Dü- edir. Onlar baxırlar, təhlil aparırnən Ağsuda idim, orada da və- lar. Aylarla vaxt keçir, sonra da təndaşlarla görüşdüm, orada da ona sığorta pulu verilir, gedir özü tikir. Amma Azərbaycanda necədir? Zəlzələdən bir gün sonra komissiya gəldi, Fövqəladə Hallar Nazirliyi, icra hakimiyyəti. Ona görə bu bir daha göstərir ki, Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düsən vətəndas hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək. Görülən işlər, bax, budur. Bu, birincidir. Hələ minlərlə ev tikiləcək.

Saray nənə körpəni göstərərək dedi: Bu mənim nəticəmdir, adı Emindir. Gələn ayaqlarınız var olsun. Gördüyünüz işlərə görə çox sağ olun.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salman Mümtaz küçəsinin sakinləri ilə söhbət etdilər, onları narahat edən məsələləri dinlədilər.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər: Salam, xoş gəlmisiniz. Allah Sizi qorusun. Bizə şərəf verdiniz. Çox sağ olun, Allah razı olsun.

(davamı 2-ci səhifədə)

Senegal Respublikasının Prezidenti Zati-aliləri cənab Maki Salla

Hörmətli cənab Prezident,

Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edi-

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm. Hörmətlə,

İlham ƏLİYEV. Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 7 mart 2019-cu il.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Muradov İnqilab Heydər oğlu polkovnik Niftaliyev Səlim Cəfər oğlu

İlham ƏLİYEV. Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 7 mart 2019-cu il.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:

"İgidliyə görə" medalı ilə

Xudiyev Vilayət Yunus oğlu - leytenant (ölümündən son-

Qasımov Elşən Oruc oğlu - əsgər (ölümündən sonra)

"Hərbi xidmətlərə görə" medalı ilə

Abdullayev Namig Yədulla oğlu - polkovnik

Bayramov Kamal Damad oğlu - polkovnik-leytenant Əliyev Yaşad Ayıl oğlu - polkovnik-leytenant Əsgərov Zöhrab Əvəzağa oğlu - polkovnik-leytenant Fərəcov Fariz Mirzağa oğlu - polkovnik-leytenant İbrahimov Əfqan Musa oğlu - polkovnik-leytenant Məmmədov Emin Arif oğlu - polkovnik-leytenant Musayev Alışan Həbosət oğlu - tibb xidməti polkovnik-

Umudəliyev Vaqif Rəşaiq oğlu - polkovnik-leytenant Yusubov Natiq Yusif oğlu - polkovnik-leytenant Rəhimov Zaur Şirinbəy oğlu - mayor Rizvanov Anar Tofiq oğlu - mayor Seyidov Orxan Mir Qafar oğlu - kapitan Rüstəmov Elçin Kərəm oğlu - baş gizir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 7 mart 2019-cu il.

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı və Ağsu rayonlarına səfəri Şamaxıda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər sürətlə davam edir


























(əvvəli 1-ci səhifədə) Qadın sakin: Sizə məktubum var. Prezident İlham Əliyev: Baxaram. Qadın sakin: Bizim də evimiz sökülür, orada tikilir.

Prezident İlham ƏLİYEV: Uçulub? Mən baxacağam mütləq, evlərlə bağlı narahat olmayın. Bütün evlər bərpa olunacaq.

Qadın sakin: Sağ olun ki, Azərbaycanı belə tikirsiniz, qurursunuz. Allah işinizi avand etsin, Sizi ölkəmizdən əskik etməsin. Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vahid Şıxıyevin inşası davam edən evinə də baxdılar.

Prezident İlham Əliyev: Sizin eviniz-

Vahid Şıxıyev: Xoş gəlmisiniz cənab Prezident, bəli.

Prezident İlham Əliyev: Görürsünüz, necə qısa müddət ərzində tikilir.

Vahid Şıxıyev: Sökülüb, yerində təzəsi inşa olunur. Allah Sizə cansağlığı versin,

başımızın üzərindən əskik etməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Daha da gözəl

Vahid Şıxıyev: Bəli, nəvələrimin, ailəmin adından Sizə dərin təşəkkürümüzü bildiririk, çox sağ olun.

Vahid Şıxıyevin həyat yoldaşı: Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Prezident İlham Əliyev: Çox sağ olun. Evin tikintisi təxminən nə vaxt başa çata-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Təxminən bir aya, ay yarıma. Prezident İlham Əliyev: Bir aya. İndi siz harada yaşayırsınız?

Vahid Şıxıyev: Biz yaxın qohumun evində yaşayırıq. Sağ olsun qohum-əqrəba. Prezident İlham Əliyev: Bir az gözləyin, maksimum bir aya tikiləcək.

Vahid Şıxıyev: Allah köməyiniz olsun. Prezident İlham Əliyev: Saray nənənin evini də görürsünüz.

Vahid Şıxıyevin həyat yoldaşı: Allah Sizdən razı olsun.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovaya məxsus yeni yaşayış evində də yaradılan

şəraitlə tanış oldular. Elmira Həsənova: Salam, xoş gəlmisi-

xanım, mən həmişə Sizi görmək istəyirdim.

Mehriban Əliyeva: Salam, sizinlə tele-

Prezident İlham Əliyev: Şərait necə-

Elmira Həsənova: Çox sağ olun, hər şey əladır. Sənə qurban olum. Elmira Həsənovanın qızı: Mehriban

Mehriban Əliyeva: Eləmi, mən də səni. Elmira Həsənova: Allah Sizi əskik et-

Prezident İlham Əliyev: Çox sağ olun. Sonra xatirə şəkli çəkdirildi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun mərkəzində Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, önünə gül dəstəsi qoydular.

Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlandılar.

Vüqar Teyfurov: Xoş gəlmisiniz, cənab

Prezident. Prezident İlham Əliyev: Salam, xoş

Mehriban Əliyeva: Xoş gördük. Prezident İlham Əliyev: Ev hazırdır?

Vüqar Teyfurov: Allah köməyiniz olsun, tam hazırdır. Ailəmiz adından təşəkkür edirik. Çox sağ olun, Allah Sizi var eləsin. Çiçəklənən Azərbaycan naminə Allah Sizə ömür versin, tikin, yaradın.

Prezident İlham Əliyev: Çox sağ olun. Dövlətimizin başçısı və birinci xanım evdə yaradılan şəraitlə tanış oldular. Prezident İlham Əliyev: Pianino da var.

Sən ifa edirsən? Vüqar Teyfurov: Bəli, cənab Prezident, mən musiqiçiyəm. Bağışlayın, əgər istəsə-

niz Sizin üçün musiqi də ifa edə bilərəm. Prezident İlham Əliyev: Olar, buyur. Sonra dövlətimizin başçısı və birinci xa-

nım Vüqar Teyfurovun ifasını dinlədilər. Prezident İlham Əliyev: "Ana" və "Xalq Heydər söyləyəcək" mahnılarını çox gözəl ifa etdin. Özü də belə improvizasiya ilə. Vüqar Teyfurov: Təşəkkür edirəm. Sonda xatirə şəkli çəkdirildi.

(davamı 3-cü səhifədə)

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı və Ağsu rayonlarına səfəri

Şamaxıda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər sürətlə davam edir

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı sakinləri ilə görüsdülər.

Sakinlər: Xoş gəlmisiniz cənab Prezi-

Sakin: Cənab Prezident, bu uşağın adı da İlham Əliyevdir. Səni görməkdən ötrü

Sakin: Sənə gurban olum. Müəlliməm, qocaman müəlliməyəm.

Sakin: Sizi salamlayıram. Xoş gəlmisi-

Prezident İlham Əliyev: Sağ olun. Sakin: Sizi salamlayırıq, dəstəkləyirik, xoş gəlmisiniz.

Sakin: Uşağımın köməyə ehtiyacı var. Prezident İlham Əliyev: Mən sizə kömək edərəm.

Sakin: Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var

Prezident İlham Əliyev: Sağ olun. Mən

də sizinlə fəxr edirəm. Narahat olmayın, bütün məktublara baxılacaq. Sakin: Cənab Prezident Sizə minnətda-

rıq. Mənim də kreditlə bağlı problemim vardı. Bu məsələnin həlli ilə bağlı verdiyiniz fərmana görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Nə qədər gö-

Sakin: Bes min dollar götürmüşdüm. Hətta mənə kompensasiya da çatacaq. Prezident İlham Əliyev: Sənə pul da gaytaracaglar.

Sakinlər: Allah Sizi var eləsin. Allah Sizi bu xalqın üstündən əskik eləməsin.

Daha sonra Prezident İlham Əliyev çıxış edərək dedi:

- Əziz dostlar, sizi salamlayıram. Şamaxıda baş vermiş zəlzələ nəticəsində dağılmış bütün evlər yenidən tikiləcək, bərpa ediləcək. Bilirsiniz ki, zəlzələdən dərhal sonra mən Şamaxıya gəldim, vəziyyətlə tanış oldum. Dərhal göstəriş verdim ki, evlər qısa müddət ərzində bərpa edilsin, tikilsin. Bu gün artıq biz ilk evlərin, o cümlədən Saray nənənin evinin açılışını etdik. Bir neçə başqa ev də tikilib. İndi çoxmənzilli yeni binanın təməli qoyulacaqdır. Şamaxı, Ağsu, İsmayıllı rayonlarında minlərlə ev tikiləcək və yenidən bərpa ediləcək. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bizim sosial siyasətimiz güclü siyasətdir və zəlzələdən ziyan görmüş bütün



evlər dövlət vəsaiti hesabına tikiləcək və bərpa ediləcəkdir.

Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün mektublara baxılacan, Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə. sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm, məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmi-

Prezident İlham Əliyev: Dəmirçiyə də

Rayon ağsaqqalı: Hər ikisinə asfalt yol

Prezident İlham Əliyev: Lahıca qədər. Rayon ağsaqqalı: Əgər oraya maşın gedirsə, Şamaxının elə bir kəndi yoxdur ki,

ora maşın işləməsin. Çox sağ olun. Prezident İlham Əliyev: Düzdür, sağ

Rayon ağsaqqalı: Qaz yaxşı, işıq yaxşı, su yaxşı, dolanırıq. Allah ömür versin.

Prezident İlham Əliyev: Çalışıram hər şey edim ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Yol, qaz, işıq, su, iş yerləri. İndi şikayətlər verildi, onlara da baxılacaq. Zəlzələdən ziyan dəymiş evlər yenidən tikiləcək. Cəmi bir ay keçib, artıq bir neçə ev hazırdır, bir neçə evin tikintisi gedir. İndi çoxmənzilli binanın təməli qoyulur. Dağılmış, uçulmuş bütün evlər yenidən tikiləcək. Bəlkə də əvvəlki evlərdən 100 dəfə daha yaxşı olacaq.

Rayon ağsaqqalı: Bir söz deyim, Mehriban xanım bizə bir neçə avtobus göndərib. Gecə-gündüz işləyir. İndi Şamaxının bütün kəndlərinə avtobus gedir. Allah işinizi avand eləsin.

Prezident İlham Əliyev: Çox sağ ol, ağ-

Dövlətimizin başçısı və birinci xanım sonra zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoydular. Məlumat verildi ki, 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada birotaqlı 4, iki-

Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğu işə sa-

otaqlı 32 və üçotaqlı 8 mənzil olacaq.

Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev və

birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında istirak etdilər

Dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, 100 yerlik bu müəssisədə balacalar üçün hərtərəfli şərait var. Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Körpələr eviuşaq bağçasının tikintisi qısa müddətdə başa çatdırılıb, ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana varadılıb.

Bağçanın ərazisində abadlıq-quruculuq işləri aparılıb, uşaqların əyləncəsi üçün meydança tikilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" çərçivəsində respublikanın 60 şəhər və rayonunda, ümumilikdə, 13 min 625 uşaq yerlik 123 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulub və onlardan 80-i artıq istifadəyə verilib.

AZƏRTAC

şəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq. Rayon ağsaqqalı: Cənab Prezident, xoş gəlmisiniz. Prezident İlham Əliyev: Çox sağ olun. Rayon ağsaqqalı: Siz bütün Azərbaycan xalqının arxası, dayağısınız. Biz şamaxılılar Sizi çox istəyirik. Prezident İlham Əliyev: Mən də sizi Rayon ağsaqqalı: Çox sağ olun. Allah Sizə ömür versin.

Prezident İlham Əlivev: İndi də bu əra-

Rayon ağsaqqalı: Gəlib baxmışam, çox

Prezident İlham Əliyev: Sözünüz var

Rayon ağsaqqalı: Mənim sözüm odur

sovet hökuməti 70 il çalışdı, şəhərlə

kənd arasındakı fərqi aradan qaldırsın. La-

kin bunu bacarmadı. Amma Prezident

İlham Əliyev cənabları 15 il müddətində bu

fərqi götürdü. Bax, Şamaxının başı Dəmirçi,

zidə gözəl çoxmənzilli bir ev tikiləcək.



Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub








Xəbər verildiyi kimi, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonunda səfərdə olub. AZƏR-TAC səfərdən geniş reportajı təqdim edir.

Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti

və təmir işlərinə başlanmışdı. Dövlətimizin başçısı Ağsuda zəlzələ nəticəsin-



Prezident İlham Əliyev: Salam, yerli işçi qüv-

Kəmaləddin Heydərov: Bəli, bunlar hamısı buralıdırlar.

Prezident İlham Əliyev: İşlər necə gedir? Fəhlələr: Çox sağ olun. İşlər yaxşı gedir. Prezident İlham Əliyev: Hələ iş çox olacaq, evlər gərək bərpa edilsin. Sizə uğurlar olsun. Sağ

Fəhlələr: Sağ olun, Allah Sizdən razı olsun. Sonra Prezident İlham Əliyev ev sahibinin oğlu

Tahir Hökmrəvanla söhbət etdi. Tahir Hökmrəvan: Xoş gəlmisiniz. Sizin gəlişi-

nizi gözləyirdik. Əmin idik ki, gələcəksiniz. Prezident İlham Əliyev: Əlbəttə.

şımızın üstündən əskik etməsin. Var olun.

Allah Sizi var eləsin.

Tahir Hökmrəvan: Həmişə bizim yanımızdasınız. Bizə, xalqımıza göstərdiyiniz qayğıya görə minnətdarıq. Mən öz adımdan, xəstə anam var, onun adından təşəkkürümüzü bildiririk. Sizə, ailənizə uzun ömür arzulayırıq. Allah Sizi qorusun, ba-

Prezident İlham Əliyev: Çox sağ olun. Ananıza da salam söyləyin. Tezliklə sağalsın. Bir aydan sonra ev hazır olacaq. İnşallah, bərabər yaşayacaqsınız. Allah şəfa versin. Tahir Hökmrəvan: Minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Evin tikintisi ilə bağlı hər hansı iradınız varmı?

Tahir Hökmrəvan: Xeyr, hər şey qaydasındadır, çox sağ olun.

Prezident İlham Əliyev: Yerində yeni möhkəm ev tikilir, heç bir zəlzələ buna təsir edə bilməz. Tahir Hökmrəvan: İnşallah, çox sağ olun. Al-

ah Sizi var eləsin. Prezident İlham Əliyev: Zəlzələ zamanı siz

Tahir Hökmrəvan: Bəli, evdə idim. Prezident İlham Əliyev: İndi harada yaşayırsı-

Tahir Hökmrəvan: Burada bir bina evi var,

oradayıq. Uşaqları aparmışıq oraya. Prezident İlham Əliyev: Söz verirlər ki, bir aydan sonra evin tikintisini başa çatdıracaqlar.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bu ev bir avdan sonra hazır olacaq, bəlkə də tez. Tahir Hökmrəvan: İnşallah. Allah var eləsin

(davamı 4-cü səhifədə)

Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 11,0 (on bir) milyon manat, o cümlədən yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 5,0 (beş) milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV.

Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 7 mart 2019-cu il.

Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı və Ağsu rayonlarına səfəri

Prezident İlham Əliyev Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olub









Kəmaləddin Heydərov: Bəli.

siniz, Allah həmişə bayrağımızı uca etsin.



(əvvəli 3-cü səhifədə)

Fövgəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Ümumiyyətlə, 491 ev qəzalı vəziyyətdədir.

Prezident İlham Əliyev: Yəni, hansılar ki, yenidən

Kəmaləddin Heydərov: Bəli. Bunlar artıq sökülüb tikilecek, 1665 ev berna olunacag.

Prezident İlham Əlivev: Bəs galan müraciətlər? Kəmaləddin Heydərov: İndiyə qədər 7296 müraciət olub, onlardan 7264-nə baxılıb. On altı komissiya iş-

Prezident İlham Əliyev: Hələ komissiyaların işi davam edir?

Kəmaləddin Heydərov: Bəli, komissiyalar işləri davam etdirirlər. Çünki şikayətçilər bəzən deyirlər ki, bi-

zimki bərpa deyil, qəzalıdır.

Prezident İlham Əlivev: Komissiva bu islərə obvek-Kəmaləddin Heydərov: Artıq Şamaxıda 22, İsmavillida 10. Ağsuda isə 6 fərdi evin tikintisinə başlanmış-

Prezident İlham Əliyev: Bunlar kəndlər üzrə evlərin

Kəmaləddin Heydərov: Bəli, bunlar kəndlər üzrə

dörd, üç və ikiotaqlı evlərin layihələridir

Prezident İlham Əliyev: Yeni evlərin sahəsi əvvəlkilərdən daha bövükdür?

Kəmaləddin Heydərov: Əlbəttə, əvvəlki evlərdən daha böyükdür və 9 bal gücündə zəlzələyə hesablanıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını

Sonra dövlətimizin başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən islərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

Dövlətimizin başçısı ev sahibi Həcər Zamanova ilə söhbət etdi.

Həcər Zamanova: Sənə qurban olaram, başına dönərəm, xoş gəlmisən.

Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz? Həcər Zamanova: Sağ ol, gurban olum. Allahdan

sənə cansağlığı arzulayıram. Prezident İlham Əliyev: Çox sağ olun. İşlər necə

Həcər Zamanova: Hər şey yaxşıdır. Mən sənin yolunu gözləyirdim. Şükür Allaha ki, bu, mənə qismət ol-

Prezident İlham Əliyev: Əlbəttə, mən mütləq gəl-

məli idim. Gəlmisəm ki, görüm islər necə gedir. Həcər Zamanova: Sənə qurban olaram. Çox şükür. Televizorda görəndə, deyirdim, ay Allah, kaş Prezi-

dentlə görüşə biləydim. Prezident İlham Əliyev: Evin tikintisi necə gedir, ra-

Həcər Zamanova: Razıyam. Yerlə göyün arası qə-

Prezident İlham Əliyev: Ev tamam dağılmışdı?

Həcər Zamanova: Allah-təala, səni Azərbaycanın

Prezident İlham Əliyev: Çox sağ olun. Ev nə vaxt

üstündən əskik etməsin. Siz ki bizə belə qayğı göstərir-

Kəmaləddin Heydərov: Maksimum 1 aya. Prezident İlham Əliyev: İndi siz harada yerləşirsi-

Həcər Zamanova: Biz kirayə ev tutmuşuq. Müvəqgeti orada verlesirik Prezident İlham Əliyev: Bir aydan sonra, inşallah,

köçəcəksiniz yeni, gözəl evə. Həcər Zamanova: İnşallah. Allah kölgənizi üstü-

müzdən əskik etməsin

Prezident İlham Əliyev: Çox sağ olun.

Həcər Zamanova: Ağsuda hamı bilir, seyid qızıyam, Quran oxuyanam, namaz qılanam. And olsun o bir Allaha. Sənin rəhmətlik atan dünvadan köcəndən həmisə mən ona dua oxuyur, salavat çevirirəm. Deyirəm ay Allah, o gəlməsəydi, Azərbaycanda bir dənə də olsun cavan qalmazdı. Gəldi müharibəni dayandırdı. Allah-təala qəni-qəni rəhmət etsin. Allah Səni, oğlunu saxlasın. Prezident İlham Əliyev: Sağ olun. Ağsu, Şamaxı, İsmayıllı rayonlarında zəlzələ nəticəsində dağılmış bütün evlər artıq sökülüb və yenidən tikiləcək, o cümlədən

sizin eviniz. Yəni, qəzalı vəziyyətdə olan evlər. İndi məlumat verildi, yüzlərlə ev tikiləcək. Həcər Zamanova: Sizə təşəkkür edirəm. Allah Sizə

Prezident İlham Əliyev: Zəlzələdən ziyan çəkmiş bir dənə də təmirsiz ev qalmayacaq. Təmiri mümkün olmayan evlər isə yenidən tikiləcək.

Həcər Zamanova: Allahın köməyi ilə, Sizin sayənizdə. Mən Sizə bir kəlmə də söz deyəcəyəm. Nəvəmin 29 yaşı var. Atası da, anası da rəhmətə gedib. Onu mən saxlamışam. İndi onun gözünün biri tamam tutulub. Birində də 3 faiz görmə qalıb. Xəstəxanaya aparıb gətirirəm, ona donor göz lazımdır. Mənim ona gücüm çatmır. Prezident İlham Əliyev: Onu mən tapşıraram Hey-

dər Əlivev Fonduna. Həcər Zamanova: Sənə gurban olaram, həkimlər deyirlər ki, onu təcili etmək lazımdır.

Prezident İlham Əliyev: O, buradadır, yoxsa Bakı

Həcər Zamanova: Burada idi. evimiz ucandan sonra Bakıda olan qızımın yanına göndərmişəm

Prezident İlham Əliyev: Onun əlaqə telefonunu, ad-familivasını verin. Həcər Zamanova: Zamanov Murad Adil oğlu.

Prezident İlham Əliyev: Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik Həcər Zamanova: Sənə qurban olaram.

Prezident İlham Əliyev: Bizə minlərlə belə müraci-

Həcər Zamanova: Allah Sizi gorusun. Prezident İlham Əliyev: Tezliklə ev tikiləcək. Burada rahat yaşayacaqsınız. Həcər Zamanova: Sağ olun, sənə qurban olaram.

Prezident İlham Əliyev: Çox sağ ol. Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli li-

der Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi govdu. Daha sonra dövlətimizin başçısı burada rayon sakin-

ləri ilə görüşdü, onların məktublarını qəbul etdi. Sakinlər: Salam. cənab Prezident. Esq olsun İlham Əliyevə! Xoş gəlmisiniz. Cənab Prezident, ağsulular Sizinlə fəxr edir. Allah ömrünüzü uzun eləsin. Allah Sizi

Prezident İlham Əliyev: Salam, çox sağ olun. Mən gəlmişəm sizinlə görüşüm. Bütün məktublara baxıla-

Sakinlər: Sağ olun. Allah razı olsun.

Prezident İlham Əliyev: Ağsuda baş vermiş zəlzə-

lə ilə əlaqədar müvafiq göstərişlər verilib. Dağılmış evlərin yerində artıq bu gün yeniləri tikilir. Bütün dağılmış evlər qısa müddət ərzində yenidən tikiləcək, qəzalı evlər əsaslı şəkildə təmir olunacaq. Mən bu gün gəlmişəm ki. islərə özüm nəzarət edim, müvafiq göstərişlər verim və sizinlə görüsüm. Burada mənə verilən məktubların hər birinə baxılacaq. Narahat olmayın, zəlzələdən uçan bütün evlər yenidən tikiləcək. Mən gəlmişəm ki, problemləri həll edim. Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq.

Sakinlər: Sağ olun. Allah Sizə cansağlığı versin. Allah işinizi avand eləsin. Sizə minnətdarıq.

AZƏRTAC

Saflığı və müdrikliyi ilə seçilən Azərbaycan qadını Fəaliyyətinin aktual və prioritet isti-

İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsi, eləcə də ümumi tərəqqisi proseslərinin mərkəzində olub. Bu mənada təsadüfi deyil ki, zəngin bir kecmisə malik Azərbavcan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

Ulu öndərimiz Hevdər Əlivev qadınlara yüksək qiymət verərək qeyd edirdi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri sərəflə yerinə yetirir və həmisə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar" Bu gün ölkəmizin elmi-pedaqoji və

ictimai-sivasi həvatında mühüm rol ovnavan gadınlarımızdan biri də Bakı Dövlət Universitetinin tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, YAP Siyasi Şurasının üzvü, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq "Sokrat" mükafatı və Türk Dünvası Arasdırmaları Bevnəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatı laureatı İradə Mehtiqulu qızı Hüseynovadır.

İradə Hüsevnova 1985-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın gərarı və Təhsil Nazirlivinin təvinatı ilə universitetdə saxlanılmısdır. Universitetdə kafedrada baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. Namizədlik və doktorlug dissertasivalarını müdafiə etmisdir. Hazırda Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdi-

İradə xanım görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorlug dissertasivasının müdafiəsi ilə elmin yeni istiqaməti - Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. Professor İradə Hüseynova həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. Əliyevşünas və qafqazşünas alim professor İradə Hüsevnova 300-ə vaxın elmi əsərin - Əlivevsünaslıq elminə dəyərli töhfələr olan "Dövlətçilik naminə" (Bakı, 2001), "Müstəqilliyimizin təminatçısı" (Bakı, 2003), "Müstəqil Azərbaycan dövlətinin qurucusu" (Bakı, 2004), "Гейдар Алиев - от политического руководителя к общенациональному лидеру" (Bakı, 2005), "Tarix.Zaman. Düşüncələr". I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - "Qafqaz xalqlarının tarixi" (Bakı, 2006); "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq "Историческая энциклопедия Кавказа" (Bakı, 2010) adlı ensiklopedik nəşrin müəllifidir.

Evni zamanda Qafqaz xalqlarının tarixinə dair ümumi kurs programlarının (Bakı, 1998; Bakı, 2014), dərs vəsaitinin (Bakı, 1999), magistr hazırlığı üçün "Heydər Əliyev və Qafqazda sülh prosesi" (Azərbaycan, rus və ingilis dillərində, Bakı, 2003), "Qafqazşünaslığa giriş" (Bakı 2014), "Qafqazın siyasi sistemi" (Azərbaycan və rus dillərində, Bakı, 2016). "Qafqazın xarici siyasəti" (Azərbaycan və rus dillərində. Bakı. 2016). "Qafqaz və Yaxın Şərqin ərəb ölkələri" (Azərbaycan və rus dillərində, Bakı, 2016), "Qafqaz tarixinin aktual problemləri" (Bakı, 2017), "İlham Əliyev və müasir dövrdə Qafqazda əməkdaşlığın inkişafı" (Bakı, 2017) adlı tədris proqramlarının tərtibçisidir.

2018-ci ildə nəfis şəkildə professor İradə Hüseynovanın uzun illər zəhməti-

nin bəhrəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxıslarını, məisətini, milli-mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirən "Qafqaz xalqlarının tarixi" adlı fundamental dərsliyi işıq üzü görmüşdür. Professor İradə Hüseynovanın mo-

noqrafiyaları, o cümlədən "Историческая энциклопедия Кавказа" dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilmiş, ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, Avropa ölkələrindən onun kitablarını yenidən əldə etmək üçün sifarişlər, təkliflər gəlmişdir. Onun monografiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin - Almaniya, İngiltərə Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas olmusdur.

Professor İradə Hüseynovanın araşdırmaları ardıcıl surətdə Milli Elmlər Akademiyasının hesabatlarında mühüm elmi nəticə kimi qiymətləndirilmişdir.

İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Rumıniya, Bolqarıstan. Rusiva. Türkivə. Gürcüstan. Türkmənistan, Belarus, İsrail və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda təmsil etmiş, orada məruzələrlə çıxışlar etmişdir. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunmuşdur. O, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür.

Onun genc elmi kadrların hazırlanmasında böyük xidmətləri vardır. İradə xanımın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir. bu proses bu gün də əzmlə davam etdi-

İradə xanım ayrı-ayrı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Respublika Elmi-Metodiki Şuranın Rəyasət Heyətinin sədr müavini olmusdur. İradə Hüsevnova 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası - Belarus Respublikası Dövlətlərarası Komissiyasının, Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının, 2007-ci ildə isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əlivevin 12 mart 2007-ci il tarixli sərəncamı ilə "Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə" Dövlət Komissiyasının üzvü təyin edilmişdir.

2009-cu il noyabrın 18-də AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir. Professor İ.M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmiş "Tarix. İnsan. Cəmiyyət" elmi-metodiki jurnalının bas redaktoru olmusdur.

İradə Hüseynova bir çox elmi qurum-Iarın - Bakı Dövlət Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya Şurasının, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, Qafqazşünaslıq İnstitutunun Elmi şuralarının, Respublika Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi Surası Tarix üzrə Problem Şurasının, tarix fakültəsi Elmi Şurasının üzvüdür. İradə xanım Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin üzvüdür. O, "Dirçəliş -XXI əsr", "Qafqazşünaslıq", "Tarix. İnsan. Cəmiyyət", "Journal of Qafqaz University" və Gürcüstanda nəşr olunan 'Межкультурные коммуникации", Türkivədə nəsr olunan "Академическая история и мысль (Academic journal of history and idea)" adlı beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü-

İradə xanım Azərbaycan Respublikasının ictimai-siyasi və dövlətçilik həyatında hər zaman fəal iştirak etmişdir. Uzun illər məsul dövlət vəzifələrində işləmişdir. Belə ki, ulu öndər Heydər Əlivevin 7 avgust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmiş və bu vəzifədə 2011-ci ilə qədər çalışmışdır.

Azərbaycan Respublikası təhsil nazirinin müavini işlədiyi zaman Azərbaycanın ali təhsil sisteminə, elm sahəsinə Azərbaycan Respublikasında təhsilin idarə olunmasına, təhsilin strategiyasının müəyyənləşdirilməsinə, şagird nailiyyətlərinin giymətləndirilməsinə, təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi gavğıva ehtivacı olan usagların təhsilinin təşkilinə, inklüziv təhsilə təhsil sistemində gender məsələlərinin həllinə və s. kimi sahələrə rəhbərlik et-

"De-institusionalizasiva-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramının Respublika Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru olmuşdur. Həmçinin, "İnklüziv təhsil" Dövlət Programının Milli koordinatoru olmuşdur. Onun rəhbərliyi ilə bir çox beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar, simpozium və seminarlar keçirilmiş, müntəzəm olaraq gənc alim və tədqiqatçıların, o cümlədən tələbələrin Respublika elmi-praktiki konfransları təskil olunmusdur. İradə xanım Azərbavcan Milli Elmlər Akademiyasının ümumi yığıncaqlarında - illik hesabatlarda ali təhsil elminin inkişafı ilə bağlı məruzələrlə çıxışlar etmişdir.

Eyni zamanda o, BMT təşkilatlarının (YUNISEF, YUNESKO, YUNIFEM), UAFA, World Vision, Save the children programlarının aktiv iştirakçısı olmuş, beynəlxalq təşkilatların müxtəlif diplom və sertifikatları ilə təltif olunmuşdur.

qamətlərindən biri də genderşünaslıq məsələlərini araşdırmaq olmuşdur. Hələ 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara səhərində Orta Doğu Texniki Universitetində İngiltərənin "Britiş Kounsı" təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə "Gender inkişafda və qadın təhsili" proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etmişdir. Eyni zamanda bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.

İradə xanım elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlivev tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Həmçinin 2011-ci ilin iyun ayında elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə İngiltərədə Oksford Universitetində Beynəlxalq "Sokrat" və tarix, dövlətçilik, sosial-iqtisadi, siyasi, mədəni problemlərlə bağlı fəal çıxışlarına, səmərəli elmi varadıcılığına görə "Azərbaycan bayrağı" və "Qızıl qələm" mükafatları ilə təltif edilmişdir.

İradə Hüseynova hakim partiyanın -Yeni Azərbaycan Partiyasının I-V qurultaylarının müntəzəm olaraq nümayəndəsi olmuşdur. YAP-ın I qurultayından etibarən hazıradək partiyanın ali rəhbər orqanı olan Siyasi Şuranın üzvüdür. Həmcinin, Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir. 2014cü ilin fevral ayında YAP-ın Humanitar Məsələlər üzrə Komissiyasının sədr müavini, 2014-cü ilin may ayında isə Respublika üzrə YAP Qadınlar Surasının və İdarə Heyətinin üzvü seçilmişdir. 2015ci ildə Azərbaycan Yazıçılar Birliyinin

üzvü seçilmişdir. 2015-ci ildə Hevdər Əlivev irsini araşdıran ilk alim kimi, Azərbaycan



Respublikasının dövlət müstəqilliyinin inkişafında, elmin, təhsilin inkişafında və elmi kadrların hazırlanmasında xidmətlərinə görə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Zamanla birgə" İctimai Birliyinin qərarı ilə Fəxri Diploma layiq görülmüşdür. Həmin ildə ümummilli lider Heydər Əliyevin siyasi və dövlətcilik fəaliyyətinin ilk elmi tədqiqatçısı, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi, həmçinin elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə "Bizim lider" təşkilatının qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.

Professor İradə Hüseynova 22 may 2018-ci il tarixdə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatına lavig görülmüsdür. İradə xanım öz üzərində usanmadan isləvən. işinə böyük məsuliyyətlə yanaşan, ədalətli, obyektiv və səmimi insandır. O, böyük təcrübəyə malik, yüksək biliyi, mənəvi-əxlaqi keyfiyyətləri, zəngin intellektual potensialı, peşəkarlığı, vətənpərvərliyi, milli təəssübkeşliyi ilə seçilən tanınmış ictimai xadim, təhsil təşkilatçısı, dəvərli zivalı, gözəl pedagog və görkəmli alim kimi Azərbaycan cəmiyyətində və elmində böyük hörmət, nüfuz qazan-

M.MİRZƏ, "Respublika".

Ankarada "Nəsimi ili"nin açılışı şərəfinə möhtəşəm konsert programı təşkil olunub



Martın 6-da Ankarada Beynəlxalq Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında keçirilən "Nəsimi ili"nin açılış mərasimi Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konsert programı ilə davam edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunan konsertdən əvvəl Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinovun çıxışları dinlənilib.

2019-cu ilin türk dünyasında "Nəsimi ili" elan olunmasını tarixi hadisə kimi dəyərləndirən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2013-cü ildən həyata keçirilən tarixi şəxsiyyətləri tanıtma layihəsi türkdilli xalqların milli sərvətinə çevrilib. Türkdilli xalqların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu layihə milli dəvərlərimizin integrasiyasını təmin edir. Baş katib, həmçinin bugünkü konsert proqramının repertuarına Azərbaycan muğamı, aşıq sənəti və TRT xorunun ifasına Nəsimi poeziya nümunələrinin daxil edilməsini böyük şairin təkrarsız yaradıcılığının göstəricisi kimi dəyərləndirib.

İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, şəxsiyyətinin əbədiləşdirilməsi, əsərlərinin kütləvi şəkildə nəşrinin, həyat və yaradıcılığının elmi araşdırılmasının ümummilli lider Heydər Əliyev adı ilə



bağlı olduğunu diqqətə çatdıran mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Bakı səhərinin mərkəzi ravonlarından biri Nəsiminin adını daşıyır, paytaxtımızda böyük şairin möhtəşəm abidəsi ucaldılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dahi şairin adını daşıyır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub. Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması ilə bağlı ənənələr Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin məlum sərəncamları ilə 2019-cu il "Nəsimi ili" elan olunub və böyük şairin anadan olmasının 650 illiyi dövlət səviyyəsində qeyd edilir. TÜRKSOY tərəfindən 2019-cu ilin türk dünyasında "Nəsimi ili" elan olunmasını Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Azərbaycan mədəniyyətinə və tarixi şəxsiyyətlərinə göstərdiyi növbəti ehtiramlı addım kimi dəyərləndirən nazir Prezident İlham Əliyevin TÜRKSOY-a səmimi təşəkkürünü çatdırıb.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən il Bakıda Nəsimi - şeir, sənət və mənəviyyat festivalı keçirilib. Qərara alınıb ki, Şərqin dahi şair və görkəmli mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və mədəni-ədəbi əlaqələrin genişləndirilməsinə

xidmət edən bu layihə ənənəvi şəkildə da-

Çıxışlarda, həmçinin İmadəddin Nəsiminin zəngin elmi biliyə sahib olması, onun yaradıcılığındakı nadir üslubun hər zaman poezivasevərlər tərəfindən cəlbedici garsılanması, şeir və qəzəllərinin sevilə-sevilə oxunması, böyük tədqiqatçıların Nəsimi fəlsəfəsinə göstərdikləri maraq, müasirləri arasında bəzi zümrələri təmsil edənlərin böyük şairə qarşı çıxmalarından bəhs olunub. Əminliklə ifadə olunub ki, 2019-cu ildə bütün türkdilli ölkələrdə Nəsimi yaradıcılığına dair keçirilən tədbirlər türkdilli xalqlar tərəfindən böyük ehtiramla qarşılanacaq.

Bədii hissə Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin salonunda Azərbaycanın Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT Ankara radiosu xorunun ifasında Xalq artisti Firəngiz Əlizadənin "Nəsimiyə ithaf" əsərindən parçaların səsləndirilməsi ilə başlayıb.

Tanınmış türkiyəli aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin ifaları dinlənilib. Aşıqların müşayiəti ilə türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərini oxuyub.

Daha sonra Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib. Xanəndəni Əməkdar artist Əliağa Sadiyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət ediblər.

Musiqiçilərin ifası hərarətli tamaşaçı alqışları ilə qarşılanıb.

AZƏRTAC

Dünya Xəbər Agentlikləri Kongresi Şurasının Sofiyada keçirilən iclasında VI Kongresə son hazırlıq məsələləri müzakirə olunub



Martin 7-də Bolgaristanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda Dünya Xəbər Agentliklərinin 2019-cu ildə Sofiya şəhərində keçiriləcək VI Kongresinə son hazırlıq məsələləri müzakirə edilib, təşkilati işlərə baxılıb.

İclasda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edən AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Bolqarıstanın BTA, Küveytin KUNA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər. Almaniyanın Dpa agentliyinin prezidenti, EANA-nın prezidenti Piter Kropş və Associated Press agentliyinin nümayəndəsi Anna Conson tədbirə videokonfrans vasitəsilə qoşulublar.

AZƏRTAC-ın İdarə Heyəti-

nin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda çıxıs edib, təskilatın təkmilləşdirilməsi, İcraiyyə Komitəsinin fəaliyyətinin genişləndirilməsi, saytının funksionallığının artırılması, nizamnaməsində dəyişikliklər olunması, BMT-də qeydiyyatdan keçirilməsi ilə bağlı təklif və mülahizələrini diqqətə catdırıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlagələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmçinin Dünya Xəbər Agentliklərinin VI Kongresinin təşkili, 2022-ci ildə VII Kongresə ev sahibliyi etmək istəyən ölkələrin namizədliyi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, VII Konqresə ev sahibliyi edəcək ölkəni seçmək üçün namizədlər Sofiya Kongresində təqdimatla çıxış etməli və yalnız bundan sonra onların namizədliyi səsə qoyularaq müəyyənləşdirilməlidir. Eyni zamanda,

rilməsinin zəruriliyi vurğulanıb. Aslan Aslanov Dünya Xəbər Agentliklərinin Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Kongresinin yaxşı təcrübə platformasına çevrildiyini diqqətə çatdırıb, gələcək tədbirlərə ev sahibliyi etmək istəyən ölkələrə bu təcrübədən faydalan-

təşkilata üzv agentliklərdən

üzvlük haqları toplanaraq fond

yaradılmasının və yığılmış və-

saitdən ciddi dəstəyə ehtiyacı

olan agentliklərə yardım göstə-

mağı tövsiyə edib. Şura üzvləri bu təklifləri razılıqla qarşılayıb və yüksək qiymətləndiriblər.

Íclasda Şuranın sədri Klayv Marşal, BTA-nın baş direktoru Maksim Minçev, TASS-ın baş direktorunun müavini Mixail Qusman, FANA-nın baş katibi Fərid Əyyar və başqaları VI Kongreslə bağlı fikirlərini bölüşüb, tədbir çərçivəsində keçiriləcək sessiya və panellərdə müzakirə ediləcək məsələlər və dinləniləcək məruzələr barədə rəy və təkliflərini bildiriblər.

Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Kongresinin sədridir. 2019-cu ildə sədrlik AZƏR-TAC-dan Bolgaristanin BTA agentliyinə keçəcək.

AZƏRTAC

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib Azərbaycan Prezidenti İlham Qəbul zamanı hər bir vətəndaş diqdən innovativ metodlar tətbiq edilmək-

Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 7-də ədliyyə naziri Fikrət Məmmədov İmişli regional ədliyyə idarəsində İmişli, Sabirabad, Saatlı və digər rayonlardan olan vətəndaşların qəbulunu keçi-

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

deyil. Ölkə böyük ümidlərlə daxil ol-

duğu nüfuzlu bevnəlxala təskilatın

Ermənistan-Azərbaycan Dağlıq Qa-

rabağ münaqişəsi ilə bağlı qəbul et-

diyi sənədləri icra edə bilməməsini

böyük üzüntü ilə qarşılayır. Bu, bir-

başa BMT-nin Nizamnaməsinin po-

zulması və beynəlxalq hüquq nor-

Aydındır ki, vəziyyətin bu cür ol-

masında BMT Təhlükəsizlik Şurası-

nın üzvlərinin tutduqları mövqe az rol

oynamır. Bu səbəbdəndir ki, hələ

1995-ci ildə BMT-nin 50 illik yubileyi-

nə həsr olunmuş tədbirdə çıxış edən

Heydər Əliyev təşkilatda ciddi isla-

hatların aparılması zərurətini vurğu-

lamışdı. Nitqində Ulu Öndər xüsusi

olaraq qeyd etmişdi ki, geosiyasi

qaydalar dünyada yeni əsaslara

keçməlidir və bu prosesdə BMT ayrı-

ca rol oynamalıdır. Çünki BMT dün-

yada ən nüfuzlu və ən səlahiyyətli

təskilatdır. Xüsusilə BMT TŞ-nin fə-

allığı və obyektivliyi yüksəldilməlidir.

Çünki Təhlükəsizlik Şurası beynəl-

xalq hüququn əsas prinsiplərinin po-

zulması faktlarına kollektiv reaksiya

prosesinin sistemli olaraq formalas-

dırılmasında çox vacib funksiya yeri-

nə yetirməlidir. Həmin normaların

pozulması isə beynəlxalq sülhə və

əhəmiyyət verməsi və bu əsasda hə-

Heydər Əliyevin BMT-yə yüksək

təhlükəsizliyə ciddi təhdiddir.

malarının tapdanmasıdır.

qətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirlivin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib-

Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarının və məhkəmənin işi, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi İmişli "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Nazir müşavirədə ədliyyə fəaliyyətinin dövlətimizin başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, o cümlələ səmərəli təşkili, könüllülük institutunun ədliyyə sahəsində daha geniş təşviqi, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsivələr verib.

Eyni zamanda, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda mühüm dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, "elektron məhkəmə" sistemi geniş tətbiq olunmaqla işlərə daha operativ və şəffaf baxılmasına xidmət etdiyi qeyd olunub, qanunvericiliyin yeni müddəalarının dərindən övrənilməsinin və düzgün tətbiqinin zəruriliyi bildi-

AZƏRTAC

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 4 dekabr tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitu-

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək gərar gəbul edib.

Qərarda deyilir ki, Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk Rayon Məhkəməsinin 2010-cu il 31 mart tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 4 dekabr tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.2-ci və 465.1.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks edilmiş hüquqi mövqelərə uyğun olaraq yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir

AZƏRTAC

Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri

"Netimes.az" portalında "Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri" sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsindən keçən dövr ərzində tərəflər arasında əlaqələrin inkişaf dinamikası nəzərdən keçirilir və münasibətlərin geosiyasi aspektinin analizi aparılır. AZƏRTAC məqaləni təqdim

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrdəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Bretton-Vuds sistemi və BMT: 1945-ci ildən sonrakı ziddiyyət

Birləşmiş Millətlər Təşkilatı (BMT) ən nüfuzlu dövlətlərarası beynəlxalq təşkilatdır. Onun tarixi və məqsədləri haqqında kifayət qədər informasiyalar mövcuddur. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində SSRİ və Amerika nümayəndələri arasında bir neçə aylıq çalışmalardan sonra razılaşdırılıb. Nizamnamə həmin ilin iyun ayında yenə həmin şəhərdə keçirilən beynəlxalq konfransın təsdiqinə verilib. İştirakçı dövlətlərin sayı 50 olub. Ancaq aparıcı qüvvə kimi SSRİ və ABŞ çıxış edib. 1945-ci ilin oktyabrında BMT-nin Nizamnaməsi qüvvəyə minib. Bu təşkilatı Almaniya üzərində qələbə qazanan böyük dövlətlər dünya siyasətində prosesləri beynəlxalq hüquqa uyğun tənzimləmək üçün yaradıblar. Lakin bir məqamın üzərində nədənsə mütəxəssislər dayanmaq istəmirlər. Bu məgam hazırda BMT ilə bağlı müəyyən ziddiyyətli vəziyyətlərin yaranmasında az rol oynamayıb. İndi BMT-nin üzvləri çoxdur, lakin onun dünya siyasətinə təsirinin səmərəsi hec də kecən əsrdən çox deyil. Səbəblər müxtəlifdir. Biz yalnız BMT yarandığı dövrdə özünü göstərən bir ziddiyyətə diqqət vetirmək istərdik.

Məsələ ondan ibarətdir ki, həmin dövrdə Amerika ilə SSRİ arasında yaradılacaq dünya nizamında hansı faktora üstünlük verməklə bağlı fikir ayrılığı mövcud idi. Vaşinqton dünya iqtisadiyyatında inkişafa və tənzimlənməyə nail olmaq üçün qlobal sülhü və barışı təmin etməyin mümkünlüyünə inanıb. SSRİ isə Amerikanın təklif etdiyi bu yanaşmaya dəstək verməyib, dünya miqyasında siyasəti tənzimləməyin daha perspektivli olduğunu iddia edib. Nəticədə, iki alobal sistem yaranıb: Bretton-Vuds sistemi və Birləşmiş Millətlər Təşkilatı.

Bretton-Vuds (ABŞ-da şəhərdir) sistemində başlıca olaraq iqtisadimaliyyə sahəsində dünya dövlətlərini bir araya gətirmək nəzərdə tutulub. Bu təşkilatın yaradılması üçün ilk konfrans 1944-cü ildə Bretton-Vudsda keçirilib. Orada üç əsas institutun yaradılması nəzərdə tutulub - Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Tariflər və Ticarət üzrə Baş Saziş (TTBŞ). Lakin Tariflər və Ticarət üzrə Baş Sazişi SSRİ imzalamaqdan imtina edib. Bütövlükdə sovetlər yuxarıda vurğulanan beynəlxalq qurumlarda iştirakdan imtina edib. TTBŞ yalnız 1947-ci ildə razılaşdırılıb. BVF və BYİB BMTnin təsisatları sırasına daxil edilib.

Bununla da öncədən Qərblə SSRİ arasında dünyanın siyasi və iqtisadi idarə edilməsi məsələsində fikir ayrılığı olub. Moskva beynəlxalq iqtisadi proseslərə qarışmayıb, buna görə də iqtisadi fəaliyyətdə sərbəstlik əldə edib. Lakin o. dünvanın aparıcı hissəsinin liderlik etdiyi beynəlxalq iqtisadi proseslərdən təcrid olunub. Düşünürük ki, bu ziddiyyət XX əsin ikinci yarısından başlayaraq getdikcə daha da dərinləsib və iki tərəfdən birinin sıradan çıxması ilə nəticələnməli idi. Bu hadisə keçən əsrin 90-cı illərinin əvvəllərində baş verdi - sosialist düşərgəsi əsas olaraq iqtisadi çətinliklərə görə yarışa dayana bilmədi və çökdü.



Bütün bunlar qlobal geosiyasi proseslərə çox ciddi təsir göstərdi. Təbii ki, bir böyük gücün dağılması siyasətə təsirsiz qala bilməzdi. ABŞ başda olmaqla Qərb öz qələbələrini bövük təntənə hesab etdi və bevnəlxalq təşkilatların qlobal siyasəti tənzimləməsi məsələsinə elə də səmimi yanaşmadı. Məhz belə bir qarışıq mərhələdə - ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini əldə etmiş keçmiş sovet respublikaları BMT-yə üzv oldular. Azərbaycan BMT-yə daxil olan 181-ci ölkə idi!

Azərbaycan və BMT: Heydər Əliyevin əsasını qoyduğu əməkdaşlıq yolu

Təbii ki, belə bir dolaşıq mərhələdə gənc müsəlman ölkəsinin ən böyük beynəlxalq təşkilata üzv olması sadə məsələ deyildi. Böyük güclərin illərdir çarpışdığı bir təşkilatda düzgün mövqe tutmaq və milli dövlətciliyi müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik bacarıq tələb edirdi. Heydər Əliyevdən öncəki siyasi iqtidarların heç biri bu vəzifənin öhdəsindən gələ bilmədi. Azərbaycan nəinki hüquqlarını müdafiə edə bilirdi, hətta dövlət olaraq tarixdən silinməsi təhlükəsi ilə üzləşmişdi.

Bunun əsas səbəbi nası rəhbərlik və havadarlarının ciddi yardımı və istigamətləndirmələri ilə Ermənistanın aramsız olaraq Azərbaycan torpaqlarını işğal etməyə çalışması idi. 1993-cü ilin iyun ayına qədər bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Ulu öndər məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrdə xalgın tələbi ilə ölkəyə rəhbər oldu. Bununla da tədricən bütün istiqamətlərdə dövlətin sivasəti sistemli və səmərəli xarakter almağa başladı. Heydər Əliyev həmin aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə, isə BMT ilə əməkdaşlığa çox böyük önəm verdi.

1994-cü və 1995-ci illərdə BMT tribunasından çıxış edərək Heydər Əliyev gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaranıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu təşkilatla əməkdaşlığa ciddi diqqət yetirir və onun Nizamnaməsinə tam əməl edir.

Lakin yuxarıda vurğuladığımız kimi, böyük güclər arasında öncədən mövcud olan mövqe fərqliliyi bütün məsələlərdə BMT-nin ədaləti müdafiə etməsinə əngəllər törədirdi. Xüsusilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında qalan torpagların azad edilməsi məsələsi dolaşıqlığa salındı. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, indiyə qədər onlara əməl olunmayıb. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin bu şəkildə qalması, təbii ki, ürəkaçan

min təşkilatla geniş əlaqələr qurmağa başlaması öz müsbət nəticələrini verməkdədir. Hələ 1993-cü ildə BMT keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdi. Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı beynəlxalq ictimaiyyətin diggətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsində mühüm əhəmiyyət kəsb etdi. Biz artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin dörd qətnamə qəbul etməsini vurğulamışıq. Heydər Əliyev 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxış edərək bir daha dünyanın diq-

> Sistemli və çoxşaxəli əlaqələr: reallaşan uğurlu proqramlar

yini növbəti dəfə ifadə etmişdi.

qətini bu münaqişənin həllinə yö-

nəltmiş və ölkəmizin ədalətli mövqe-

Bununla Azərbaycanın BMT ilə əməkdaşlığı yeni səviyyədə sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qura bildi. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər gurumlarında kifavət gədər fəaldır.

Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Həmin komissivalar sırasında UNES-CO-nu, UNİCEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və başqalarını göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv secilib. Azərbaycan BMTnin Davamlı İnkişaf üzrə Komissiya-

Azərbaycanın BMT-nin ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir. O sırada BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərə bilərik. Yuxarıda vurğuladıq ki, Azərbay-

can UNESCO ilə də sıx əməkdaşlıq edir. BMT-nin Təhsil. Elm və Mədəniyyət Təşkilatı olan bu qurumla əlaqələr üzərində bir qədər geniş dayanmaq olar. Hələ 1994-cü ildə Prezident Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin dünya miqyasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət yetirib. UNESCO ilə əlaqələrin yüksək sürətlə inkişaf etməsində Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi rol oynayır. Heydər Əliyev Fondu həmin istiqamətdə daim proqramlar həyata keçirir. Onlar cəmiyyətin müxtəlif sferalarını əhatə edirlər. O cümlədən Azərbaycan mədəniyyətinin BMT xətti ilə dünyada tanıdılması istigamətində çox əhəmiyyətli addımlar atılır.

Hələ 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə - UNESCO-nun gərargahında təntənə ilə qeyd edilmişdi. 2000-ci ildə isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi orada

təşkil edildi. Bütövlükdə UNESCOnun Yubileylər Proqramı çərçivəsində onlarca vubilev tədbiri bevnəlxalq səviyyədə qeyd edilib. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun idevalarına göstərdiyi sadiqliyə görə 2004-cü ilin sentvabrında onun xosməramlı səfiri adına layiq görülüb. 2010-cu ildə isə Mehriban xanım Əliyeva UNESCO-nun "Qızıl Motsart" medalı ilə təltif edilib. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın maddi-mədəni irs nümunələri -İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi və Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edilib. Bundan başqa, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, eləcə də tar və onun ifaçılıq sənəti Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Çövkən ənənəvi atüstü oyunu da UNESCO-nun Təcili gorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bunlara bir sıra görkəmli Azərbaycan alim, filosof və mədəniyyət xadimlərinin yubileylərinin təşkil edilməsini də əlavə etmək

Deyilənlər Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsində BMT ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini təsdiqləyən konkret faktlardandır. Kecən müddət ərzində BMT ilə bütün istiqamətlərdə uğurlu əlaqələrin inkişaf etdiyini deyə bilərik. O cümlədən Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və fəallığı ilə Azərbaycan-BMT münasibətləri geosiyasi, siyasi, təhlükəsizlik və digər sferalar üzrə dinamik inkişaf edir.

Yeni mərhələ: İlham Əliyevin siyasi iradəsi və düşünülmüş əməkdaşlıq kursu

2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan Respublikasının Baş naziri kimi çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxması fonunda baş verməsini vurğulamışdı.

(davamı 7-ci səhifədə)

Qadınlar cəmiyyətimizin fəal üzvləridir

[▼] üksək mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Ölkəmizin qadınları tariximizin bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur.

Azərbaycanın müstəqil dövlət kimi inkişaf edərək dünya ölkələri sırasında özünə yer tutması və tanınmasında qadınlarımızın gördükləri işlər danılmazdır. Müxtəlif peşə sahibi olan Azərbaycan qadınlarının səsi dünyanın ən nüfuzlu toplantı və sammitlərindən gəlir. Qadınlarımız milli dövlət guruculuğun fəal iştirakçısıdır.

mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəvərlər sisteminin formalaşmasında müstəsna rol oynamışlar.

Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına həmişə yüksək qiymət vermişdir. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra yaranan sabitlik şəraitində isə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 14 yanvar 1998-ci il tarixli sərəncam və "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə qadınların dövlət idarəçiliyinin müxtəlif sahələrində təmsil olunmasını və onların imkanlarının genişləndirilməsi və digər məsələləri təmin etdi. Heydər Əliyev Azərbaycan qadını haqqında danışarkən demişdir: "Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da

Ölkəmizin qadınları öz iradəsi, öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".


> Hazırda ölkəmizin əhalisinin təxminən 51 faizini təşkil edən Azərbaycan qadınları özlərinin ictimai-siyasi fəallığı, Vətənə sədaqəti, ailəyə sidq ürəklə bağlılığı və fədakarlığı ilə dünyada seçilir. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında qadınlarımız daim peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Ülu öndərimiz Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyətimizdə qadınlarımızın fəal mövqe tutması, yüksək vəzifələrə təyin olunması, onların problemlərinin həll edilməsinə qayğı və diqqət göstərir.

Ölkəmizin ictimai-siyasi həyatında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca möhtəşəm və təqdirəlayiqdir. O, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Atalıq qayğılarından məhrum olan xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir.

Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və bugünədək layiqincə yaşadılmasında qadınlarımızın misilsiz xidmətləri vardır.

Hazırda qadın hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmiş və Azərbaycan bu tədbirlərdə fəal istirak etmişdir. 2012-ci ildə qadın sahibkarlarının III Forumu, 2015-ci ildə Bakıda qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçiri-Konfransın əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarlarının daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır

Bakının Nərimanov ravonunda elə bir sahə olmaz ki, orada qadınlafəallığı, mübarizliyi nəzərə çarpmasın. Rayonun təhsil və səhiysahəsində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Vurğulamaq lazımdır ki, YAP sırala-



rında da qadınların sayı çoxluq təşkil

Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam et-

8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara işlərində daha böyük uğurlar, xoşbəxtlik və ailə səadəti arzulayı-

> İradə MAHMUDOVA, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini.

Milli təhsilimizin inkişafında qadınlarımız mühüm rol oynayır

zərbaycan xalqının zəngin milli mənəvi dəyərlərinin əsrlər boyu qorunub saxlanmasında və yaşadılmasında qadınlarımızın müstəsna xidmətləri vardır. Qadınlarımızın vətənpərvərlivi. zəkası və mərdlivi tariximizin hər bir dövründə özünü bariz səkildə göstərmişdir. Hüquq və azadlıqları tam olaraq təmin olunmuş Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında yüksək mövgeyə malikdir. Milli dövlət guruculuğu işində təhsil, səhiyyə və digər sahələrdə onların yaxından iştirakı qadınlarımızın böyük potensiala malik olduğunu göstərir və cəmiyyətimizdəki rolu, nüfuzunu daha da artırır.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadınlarımızın cəmiyyətimizdə fəallığının daha da artırılması istiqamətində mühüm addımlar atılmış, respublikamızda qadın hərəkatının inkişafına diqqət və qayğı xeyli dərəcədə yüksəlmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan qadını ilə bağlı danışarkən qeyd etmişdir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər". Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasında və ölkənin sosial və siyasi həyatında onların daha yaxından iştirakını təmin etmək olmuşdur. Heydər Əliyev qadınların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmalarını əməli surətdə təmsil etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haq-

qında" fərman imzalanmışdır. Bu gün Azərbaycanın təhsil sistemində çalışanların böyük əksəriyyətini qadınlar təşkil edir. Dövlət müstəqilliyinin əldə olunmasından ötən dövr ərzində onlar ölkənin intellektual potensialı, təhsilin inkişafı və müasir dünya tələbləri səviyyəsində olması üçün böyük töhfələr verirlər, vətənpərvər, savadlı gənc nəslin yetişdirilməsi yolunda bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsil sisteminə göstərdiyi diqqət bizi daha yaxşı işləməyə sövq edir. Son illər bu sahədə əldə olunmuş möhtəşəm uğurlarda biz qadınların rolu əvəzsizdir. Cənab İlham Əliyev qadınlarımızın ölkəmizin nəvatındaki rolundan danisar kən vurğulamışdır: "Qadınlarımız suveren ölkəmizin dinamik inkişafını təmin edən təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər".

Xalqımızın fəxri olan qadınlarımızdan söz açarkən, ilk öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSES-CO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını, onun ictimai-siyasi fəaliyyətini və Azərbaycan təhsilinin inkişafı naminə gördüyü işləri xüsusi qeyd etməliyik. Mehriban xanım Əliyeva Azərbaycan qadınına məxsus ən gözəl xüsusiyyətləri özündə cəmləşdirir. Onun ictimai sahədə gördüyü işlər milli mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılmasına, təhsiliimizin dünya təhsil sisteminə sürətli inteqrasiyasına xidmət edir. Mehriban xanımın böyük xeyriyyəçilik fəaliyyəti də ona bütün dünyada böyük nüfuz və hörmət qazandırıb, özünün yüksək intellektual səviyyəsi ilə Azərbaycanı bütün dünyada layiqincə təmsil edir. Azərbaycan xalqı qarşısında gördüyü işlərlə biz hamımız gürur duyuruq. Birinci vitse-prezident Mehriban Əliyeva isə qadınlarımızın ölkəmizin həyatında oynadığı rol barədə demişdir: "Azərbaycan qadınları həyatın bütün sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında qadınların misilsiz xidmətləri olubdur. Azərbaycanda qadın və ana hər zaman müqəddəs savılıbdır".

Müstəqil Azərbaycan dinamik inkişaf edir, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yeniləşmə işləri uğurla davam edir. Bu işdə öz müəllim adını ləyaqətlə daşıyan müəllimlərimiz fəal iştirak edir. Rəhbərlik etdiyim Səbail rayonu 239 saylı orta məktəbin əldə etdiyi nailiyyətlərdə də qadın müəllimlərimizin əməyi çoxdur. Bu gün təhsil ocağında 1060 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 85 pedaqoji işçi məşğul olur. Şagirdlərimiz şəhər, respublika, beynəlxalq müsabiqə, olimpiada və yarışlarda fəal iştirak edirlər. Şagirdlərimizdən 3 nəfəri ulu öndər Heydər Əliyevin həyat və fəalivvəti ilə bağlı keçirilən Respublika inşa yazı müsabiqəsinin qalibi, 10 nəfər Respublika fənn olimpia dasının galibi. 4 nəfəri isə idman üzrə keçirilən Beynəlxalq yarışın qalibi, 2 nəfər incəsənət sahəsində kecirilən Bevnəlxalq müsabiqəsinin qalibi, 2 nəfər isə Respublika üzrə qalib olmuşdur. Hər il bir çox mə-



zunlarımız fərdlənmə attestatı və fərqlənmə şəhadətməsinə layiq görülürlər. Məktəbdə bu gün fəaliyyət aöstərən müəllimlərdən ücü Əməkdar müəllim fəxri adına, üçü "Tərəqqi" medalı, 5 nəfəri isə "Qabaqcıl təhsil işçisi adına layiq görülübdür. Məktəbimiz 2008-2009-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabigəsinin qalibi olub. 2016-2017-ci tədris ilində məktəbin hər iki korpusu Dövlət Proqramı çərçivəsində əsaslı surətdə təmir edilmişdir. Ölkə Prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra varadılan şəraitlə tanış olmaq

məqsədilə məktəbimizdə olubdur.

Onu da vurğulayım ki, məktəbimizin 7 nəfər məzunu Qarabağ döyüşlərində şəhid olub və bu gün məktəb onlardan biri Tofiq Məmmədovun adını daşıyır. Fevral ayının 22-də məktəbdə "Şəhidlik Zirvəsi" adlı təntənəli tədbir keçirdik. Tədbir Tofiq Məmmədovun 60 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə bir çox qonaqlarla bərabər Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov iştirak və çıxış etdi, cənab Prezidentin şəhid ailələrinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan, ölkədə gedən sürətli quruculuq işləri və inkişafdan danışdı. Şəhidin ailə üzvləri ilə tanış olan Vüqar Zeynalov onların problemləri ilə maraqlandı və onlara ən xoş arzularını bildirdi. Sonra sagirdlər qonaqlara "Şəhidlərin qürur yeridir, Azərbaycan!", "Xocalı faciəsi", "Səhid Tofiq Məmmədovun həyat və döyüş yolu" və digər mövzularda ədəbi-bədii kompozisiyalar

Məktəbimizin pedaqoji kollektivi bundan sonra da vətənimizə layiq vətənpərvər övladlar yetişdirmək üçün bundan sonra da var gücü ilə çalışacaq, uzərlərinə duşən şərətli həm də məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklər.

nümayiş etdirildi.

Sədaqət ƏZİMOVA. Səbail rayon 239 saylı orta məktəbin direktoru, Əməkdar müəllim.

MÜQƏDDƏS PEŞƏNİ ŞƏRƏFLƏ YAŞADIR



Rima orta məktəbdə "əla" qiymətlərlə oxuyurdu. Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 44 nömrəli tam orta məktəbin ən qabaqcıl. nümunəvi şagirdlərindən sayılırdı. Dəfələrlə respublika fənn olimpidasının qalibi olmuşdu. Azərbaycan Televiziyasında "İllər, arzular" verilişini aparırdı. Respublika radiosunun "Qərənfil" uşaq ansamblının solisti idi. Azərbaycan komsomolunun qu rultavına nümavəndə secilmisdi. Bütün bu xüsusiyyətlərinə görə mək-

1974-cü ildə orta məktəbi qızıl medalla bitirdi. Qəlbindən riyaziyyatçı olmaq keçsə də, atasının məs-

təbdə hamıdan secilirdi.

W üdriklərdən biri deyib: "Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir, əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlükdə onun həyatıdır". Ömrünün 37 ilini müqəddəs həkim peşəsinə həsr etmiş Rima Nəcəfova da bu sənəti seçdiyinə görə taleyindən çox razıdır. İnsanların sağlamlığı keşiyində durmağı özünə borc bilir.

Ötən illərin acılı-şirinli xatirələrini yada salanda atası Mehdi müəllimin məsləhətini xatırlayır: "Qızım, həkimlik ən şərəfli peşədir. Səni həyatda yaxşı həkim kimi görmək arzu-

ləhətilə sənədlərini Azərbaycan Dövlət Tibb Universitetinə verdi. Birinci imtahandan "əla" qiymət alıb tələbə adına layiq görüldü. Universitetdə də əlaçı tələbə, fəal ictimaiyyətçi kimi tanındı. Tələbə yoldaşlarının və müəllimlərinin rəğbətini qazandı. 1981-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib həkimlik peşəsinə yiyələndi.

Onun üçün böyük həyat yolu "Bilgəh" kardioloji sanatoriyasından başlandı. Diaqnostik həkim kimi ilk, uğurlu addımlarını atdı. Dərin bilivi. işgüzarlığı, insanpərvərliyi ilə kollektivdə hörmət, nüfuz qazandı. Xəstələr qapısını ümidlə açırdılar. Hər birinəssaslıqla yanaşır, heç kimdər qayğısını, köməyini əsirgəmirdi.

Biliyinə, bacarığına, işgüzarlığına görə şöbə müdiri vəzifəsinə irəli şəkildi. Rima xanım 11 il bu vəzifədə islədi. Həmkarları Surxay Rəhimov, Əsəd Əsgərov, Akif Quliyev, Ramiz Əliquliyev, İradə Mehdiyeva, Şərif Sahməmmədov, Vahid Vəliyev, orta tibb işçilərindən Qumru Haqverdiyeva, Surət Bayramova, Nigar İsgəndərova, Tahirə Kamilova və başqaları ilə səmimi, işgüzar münasibətlər qurdu. Bacarıqlı təşkilatçı, qayğıkeş rəhbər kimi hamının qəlbinə yol tap-

Sanatoriyanın baş həkim müavini Əsəd Əsgərov Rima xanımdan razılıqla danışdı: "Müalicə ocağının ən təcrübəli, savadlı həkimlərindən biridir. Kollektivimizin fəxridir. 2015-ci il oktyabr ayının 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublikanın Əməkdar kimi fəxri adına layiq görülmüşdür. Gözəl bir deyim var: "Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilməz". Rima xanımda hər iki xüsu-

Rima Nəcəfova bizimlə söhbət əsnasında dedi ki, ürək insan orqa-

nizminin ən vacib, həssas üzvüdür. Son vaxtlar ürək-damar xəstəlikləri çoxalıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, ən çox ölüm və əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri öncül yerdədir. Bununla yanaşı, infarktın da cavanlaşması müşahidə olunur. Məsələn, 35-45 yaşlı gənclər arasında infarktdan əziyyət çəkənlərin sayında artım nəzərə

Rima xanım kardiologiyanın problemlərini yaxşı bildiyi üçün mütaliəyə, yenilikləri öyrənib tətbiq etməyə daha çox üstünlük verir. Dəfələrlə Moskvada, Türkiyədə, Kanadada, Yaponiyada kardiologiyanın müasir problemlərinə həsr olunmuş konfranslarda, simpoziumlarda iştirak edib. Xarici ölkələrdə ixtisasartırma kurslarında, treninglərdə olub, zəngin təcrübə qazanıb.

Bacarıqlı, işgüzar həkim Hippokrat andına daim sadiqdir. Xəstəyə düzgün diaqnoz qoyduğundan apardığı müalicə səmərəli olur. İndivə kimi minlərlə xəstə onun səfalı əlləri sayəsində sağalaraq həyata qayıdıb. Bu gün Rima xanımın "Bilgəh"dəki iş otağı xəstələrin inam və ümid ünvanına çevrilib. Onun yanına gələnlər sağalacağına mütləq

> Əlisəfa HƏSƏNOV, "Respublika".

amanlığın, bütün yaxşılıqların anası qadındır, desəm. yəqin ki, yanılmaram. Odur ki, İlahinin verdiyi qüdrətdən güc alaraq xariqələr yaradan qadınlar

ünyada sülhün, əmin-

həmişə cəmiyyətdə böyük maraq və ehtiramla qarşılanıblar. Bu, fövgəlbəsər hadisələrin vüzillər boyunca uyuduğu tarixlərdə də belə olub, həyatın sürətlə inkişaf etdiyi indiki zamanda da eynən davam edir. Sabah da dünyanı öz sevgisi, şəfqətilə gözəlləşdirən, əlvan rənglərlə əsrarəngiz tabloya çevirən də qadınların olacağına inamım böyükdür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Sakibə xanım Ələsgərova ilə adi günlərin birində tanış olmuş və ünsiyyətə də adi həyat qayğılarının çözümü ilə körpü salmışdıq. Bir qədər də söhbətləşəndən sonra bu adiliyin alt qatında mənəvi, elmi zənginlik olduğunu duydum. Bu söhbətlər arasında həyata baxışının özəlliklə müşayiət olunan xüsusiyyətləri, şəxsiyyətinin fərdi cizgiləri məndə maraq oyatdı. Onun simasında gördüyüm həyatsevərlik, səmimilik, məhəbbətlə çağlayan qəlbə sahibliyi, əsl Azərbaycan xanımına xas olan keyfiyyətlərilə işıq saçması məndə necə maraq oyatmaya bilər-

Sakibə xanım böyük həyata əzablı yollarla gəlməyib. Amma hamar, ipək yollardan da şütüyüb keçməyib. Onun ən böyük uğurları taleyin qarşısına çıxardığı sınaqlardan mərdanə çıxması, zəhmətsevərliyi, çalışqanlığı sayəsində qazanılıb. Tanrının ona bəxş etdiyi müdrik valideynlərinin təmkinli davranışından, maarifçi əxlaqından aldığı tərbiyəsilə yanaşı, sonradan Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin, pedagogların məsləhəti və tövsivəsindən bəhrələnərək, həyat yollarında inamla, cəsarətlə addımlaması olub. Bəs, adilikdən möhtəşəmliyə yüksələn ömrün seçilmişlər sırasında olmasının sirri nədədir? Zənnimcə, bu sualın açması insanın yaşadığı ləyaqətli ömrüdür. Belə bir ömrün səhifələrini vərəqləmək də, sözümüzün əvvəlində ifadə etdiyimiz xüsusiyyətləri özündə ehtiva

ONUN GÖZƏLLİK DÜNYASI rə yollarında təhlükələrlə üzləşirdi. Ermuşdur. Ardıcıl olaraq Beynəlxalq və bövük uğurlar gətirmisdi. Sakibə xa-Məmmədovun elmi rəhbərlivi ilə "Cə-

Sakibə Ələsgərova Tanrının lütfü ilə dünyaya gələn minlərlə, milyonlarla insanlardan biridir. Amma o minlərin, milyonların arasından ağlı, düşüncəsilə, özünün mənəvi borcu hesab etdiyi öhdəlikləri əmələ çevirməklə yerinə yetirən, gücünü, potensialını ictimai maraqların nəfinə yönəldərək həyata keçirməyə can atan, qabiliyyəti sayəsində ədəbi, elmi mühitdə görünən işıqlı simalardandır.

Sakibə xanım yurdumuzun könül açan məskənlərindən olan Kəlbəcərdə, dağlar qoynunda dünyaya gəlib. Yurdunun füsunkar gözəlliyi içində qayğısız uşaqlıq çağlarını, şahanə gənclik illərini yaşayıb. 45 il Təcili yardımda işləyən həkim valideynlərinin bir qarışqa zəhmətsevərliyi ilə Kəlbəcər camaatının xidmətində durduğunu görmüş, bu əxlaqdan, tərbiyədən gələn keyfiyyətləri onun bir şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərmişdir. Üç bacı və üç qardaşın göz açdığı ailə böyük külfət sayılırdı. Eşidibbildiyimə görə, o zaman 15 rayonun təsərrüfatı, heyvanları, mal-qarası Kəlbəcərin Sarıyer yaylağında yaylanırdı. Bu müddətdə Sakibə xanımın atası tibb məntəqəsinin müdiri kimi 4-5 ay yaylaqda köç salmış insanlara tibbi xidmət göstərirdi. Daim qaynar işlərin içərisində olan ailənin başçıları mütəmadi olaraq nəzərlərini uşaqların üstündən çəkmədən, onların təlim-tərbiyəsinin qayğısına qalır, təhsillərinə diqqət yetirir. Ana övladlarını ailənin öz qayda-qanunları ilə tərbiyə edir, onlarda ictimai mənafeyə maraq oyatmaqdan ötrü olmazın əziyyətlərə qatlaşırdı. Uşaqlar da ananın çəkdiyi zəhmətə yaxşı oxumaq, ədəb-ərkan qaydalarına riayət etməklə ona sevinc, ra-

hatlıq bəxs edirdilər. Maraqlı keçən tələbəlik illəri... Sakibə Ələsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb və 1984-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. O, əlaçı tələbə olduğundan C.Cabbarlı təqaüdü alırdı. Universitet həyatında, ictimai işlərdə fəallığı ona nım söhbətarası valideynlərinin müasir düşüncəli, dünyagörüşlü, yenilikçi olduğunu söyləmişdi. Hələ 4-cü kursda olanda universitet rəhbərliyi onu "Rus şairləri və Azərbaycan" mövzusunda məruzə ilə simpoziumda çıxış etməkdən ötrü Moskvaya göndərəndə atası çox sevinmiş, aldığı məvacibindən qənaət edib topladığı 300 manatı qızına verərək ona müvəffəqiyyətlər arzulamışdı. Bütün respublikalardan nümayəndələr dəvət olunmuş belə bir mötəbər tədbirdə rus dilində çıxış edən tələbə qız fəxri fərman və pulla mükafatlandırılmışdı.

Müəllimləri ali məktəbi başa vuran bu bacarıqlı, istedadlı tələbəyə universitetdə qalmağı məsləhət bilirlər. Valideynlərinin buna razı olmadıqları təqdirdə Sakibənin elmə, yaradıcı axtarışlara böyük marağını görən və qabiliyyətinə bələd olan universitet rəhbərliyi bu dəfə ona aspiranturada təhsil almağı tövsiyə edir. Əslində belə bir təklif Sakibənin də ürəyindən idi. Çünki elm məbədgahının, xüsusən də təhsil aldığı fakültənin sehri, filoloji fikir tarixinin dəryaca dərin olan aləmi universitetə qədəm qoyduğu ilk vaxtlardan onu özünə bənd etmişdi. Buna valideynləri də etiraz etmir... Universiteti bitirdikdən sonra Kəlbəcərə qayıdan Sakibə xanım əvvəlcə rayon komsomol komitəsində şöbə müdiri işləmiş, sonradan uşaqları körpə olduğundan şəhər 1 nömrəli orta məktəbdə Azərbaycan dii və ədəbiyyatdan dərs demişdir.

Elm-sənət ocağında hər birinin özünəməxsus maarifçilik dəst-xətti olan elm xadimlərindən, pedaqoqlardan dərs alan Sakibə Ələsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetində Xalqlar ədəbiyyatı ixtisası üzrə aspiranturada qiyabi yolla (1988-1992) təhsil alır. Bu elə bir vaxta təsadüf edir ki, erməni millətçiləri öz havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarında işğalçılıq əməllərini həyata keçirirdilər. Arada elmi işi ilə əlaqədar kitabxana və arxivlərə üz tutan, miniumlarla bağlı Bakıya gedib-gələn Sakibə xanım Ağdə-

mənilər burdan keçən avtobusları atəşə tutur, qapını açıb sərnişinləri hədələyirdilər. Gənc ana bu çətin, qorxulu yollarda nə qədər təqiblər, qanlı faciələrlə rastlaşsa da, qucağında körpəsi ilə yolundan qalmır, tədqiqatlarına ara vermədən təhsilini davam etdirirdi.

İstəklərinə çatmaqda olduqca həvəsli, inadkar olan, güclü potensiala, ciddi, möhkəm xarakterə malik olan Sakibə Ələsgərova Kəlbəcərin o ağır günlərini mərd, qəhrəman camaatı ilə birgə yaşadı. Doğma torpağından zorla qovulub çıxarılan minlərlə soydaşımızın qəlbində şırım açan yurd itkisi onu günü bu gün də ağrıdır, ötən çağlarını yada salanda gözləri yaşarır.

Sakibə xanımın xatirələrindən: O vaxtlar düz 5 il kəlbəcərlilər gecə-gündüz doğma yurdun keşiyini çəkdilər. Nə qədər orda yaşadıq, düşmənə bir qarış da torpaq vermədik. Amma sonu didərginliklə bitdi. 1993-cü ildə Kəlbəcərdən vertolyotla ən axırıncı reyslə çıxanlardan biri də bizim ailə oldu. O günü xatırlayanda bir anlıq hər şeyi unudur, varımdan yox oluram. Vertolyota qalxan yerdə bir basabas, hay-küy vardı, gəl görəsən. Uşaqlarımın birini kürəyimə, o birini də qucağıma sarıdım. Həyat yoldaşımın köməkliyi sayəsində güc-bəlayla vertolyota qalxa bildim. Həmin gün minlərlə kəlbəcərlilərin həyatında ən ağrılı dəqiqələr idi. O qaçhaqaçda sənədlərdən, bir də gəlinlik donumdan savayı evimizdən heç nə götürə bilmədim. Orda qırmızı lentləri açılmamış iri qutularda cehizim qaldı... Bizi Yevlağa gətirdilər. Həmin gün ermənilər şəhərə bomba atdılar. Onda başa düşdüm ki, biz doğma yurdumuzdan didərgin olduq... Ruhumuzda yurd yerinin həsrətilə süslənmiş ağrılı-acılı günlər yaşayırdıq. Sonra Bakıya köçdük. Hər kəs həyatını dinc axara salmağın qayğıları ilə uğraşmağa başladı. Mən də Bakıda Kəlbəcər məktəbində qaçqın uşaqlara

Sakibə Ələsgərova aspiranturada təhsilini başa vurandan sonra filologiya elmləri doktoru, professor Xeyrulla

dərs keçməyə başladım...

nubi Azərbaycan satirasının inkişafında Mirzə Əli Möcüz Şəbüstərinin rolu" mövzusunda namizədlik isini müdafiə etdi (2004). Özünün də etiraf etdiyinə görə, onun bir alim kimi formalaşmasında mərhum professorun böyük rolu olmuşdu. Xeyrulla müəllimin ürəyində daşıdığı elm məşəlinin alovundan gor alan yetirməsi alimin ümidlərini doğ-

Sakibə Ələsgərova hazırda "1941-1946-cı illər Cənubi Azərbaycan Milli hərəkatının bədii ədəbiyyatda inikası" mövzusunda doktorluq işini tamamlamaq üzrədir. Göründüyü kimi, onun tədqiqat sahəsi dünya xalqları ədəbiyyatı, əsasən də XX əsr Cənubi və Şimali Azərbaycan ədəbiyyatı ilə bağlıdır. Ömrünə tədqiqatları ilə zənginlik gətirən səhifəyə nəzər salanda gördüklərindən və öyrəndiklərindən adamın gözü-könlü sevinir. Sakibə Ələsgərovanın dərs proqramları olduqca genişəhatəlidir. O, bakalavr və magistraturada Azərbaycan ədəbiyyatı tarixi, Nizamişünaslıq, Filologiya elminin tarixi və metodologiyası, Filologiya elminin müasir problemləri, Poetika, Ədəbiyyat nəzəriyyəsi, Şeirin poetikası, Filologiyanın metodoloji məsələləri, Dünya ədəbiyyatı (qədim və orta əsrlər), Poetika tarixi, Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi, Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri, Tarixi poetika və s. fənlərdən mühazirələr aparıb, hazırda onlardan bir neçəsini tədris edir. Sakibə Ələsgərova müxtəlif illərdə ölkəmizdə və beynəlxalq konfranslarda, seminar, simpoziumlarda bir sıra mövzularda məruzələr etmişdir.

S. Ələsgərova "Mirzə Əli Möcüz Şəbüstəri", "Cənubi Azərbaycan satira tarixi", "Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi" adlı elmi monoqrafiyaların, "Poetika", "N.Gəncəvi irsi", "Qədim dünya ədəbiyyatı (Şərq-Qərb)", monoqrafiyası ilə eyni adlı - "Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi" proqramlarının müəllifidir. Respublika və xarici ölkə jurnallarında 100-ə yaxın elmi məqaləsi nəşr olun-

respublika seminar, simpozium və konfranslarda iştirak edir. Onu da qeyd edək ki, 2013-cü ildə nəşr etdirdi-"Cənubi Azərbaycan ədəbiyyatının orta məktəbdə tədrisi" adlı əsəri bu gün də məktəblərimizin dərs proqramlarına daxil edilmişdir. O, ADPU-da çalışmaqla yanaşı, Suraxanı rayonunda yerləşən 23 saylı Kəlbəcər tam orta məktəbində Ali kateqoriyalı Azərbaycan dili və ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərir. Bu qədər elmi-pedaqoji fəaliyyətilə yanaşı Sakibə xanım elmi, kütləvi mətbuatda daim öyrədici, maarifləndirici məqalələrlə çıxışlar edir. Azərbaycan xanımlarına xas olan bir sıra xüsusiyyətlər - ailədə və cəmiyyətdə özünün yüksək mənəvi-əxlaqi keyfiyyətləri - doğmalığı, mədəni davranışı, alicənablığı kübarlığı... bu maarifçi xanımın qəlbinin aynasında dün-

yasının gözəlliyini birə-beş artırır... Xoşbəxtliyin ünvanı və istiqamətləri o qədər zəngindir ki... Sakibə xanımın həyatından öyrənib-bildiklərimdən duymuşam ki, elmi-yaradıcı fəaliyyətilə dünyasını rövnəqli edən bu xanım xoşbəxtdir. Niyə də olmasın! Ali təhsilli mühəndis olan həyat yoldaşı ilə birgə bir cüt oğul böyüdüb tərbiyə etmiş, cəmiyyətə savadlı, təhsilli, vətənini, yurdunu sevən vətəndaşlar yetişdirmişdir. Bu qədər yükə çiyin vemək, məhsuldar ömrün hər dəqiqəsindən tutiya dəyərində istifadə etmək dağlar qızının zəhmətlərə qatlaşdığının ümdə göstəricisidir. İndi siz deyin, mən Sakibə Ələsgərovanın gözəllik dünyasına bigane ola bilerdimmi?

..Və yazını tamamladığım anlarda düşüncəmi ənənəvi bir maraq sardı: Görəsən, son illər Sakibə xanımın elmi-publisistik yaradıcılığı bu zəhmətkeş alimə nə kimi uğurlar qazandırıb? Özü bunları dilinə gətirməsə də Sakibə müəllimin elmi-pedaqoji fəaliyyətinə dövlətimiz tərəfindən verilən dəvərləri mətbuatda izlədiyimdən, indi onları xatırlamağa çalışdım. 2017-ci ilin əvvəlində təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə



görə və 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil Nazirlivi tərəfindən Fəxri fərmanla təltif olunub. Elmi fəaliyyəti nəzərə alınaraq, xüsusən "Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi" kitabının nəşrinə görə "İlin alimi" seçilib. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə, ziyalı olaraq Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə və publisistik fəaliyyətinə görə Ali Media mükafatına layiq görülüb. Dosent elmi adı da Sakibə xanıma 2017-ci ildə nəsib olub. Nəhayət, həmin ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb. 2018-ci ildə isə Azərbaycanda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliyində, Kiprdə keçirilən Beynəlxalq simpoziumlarda fəal iştirakına görə Beynəlxalq Sertifikatlarla təltif olunmuşdur. Yaxın günlərdə isə "Müəllim-tələbə-şagird münasibətlərində effektiv nəticələr" mövzusunda təşkil olunmuş elmi seminarda etdiyi məruzəsinə görə GİRN AMERİKAN Universiteti və Sorbonna Universitetinin professoru, doktor Şermin Külahoğlu tərəfindən Sertifikata layiq görülmüşdür.

...Bütün zamanlarda dünyanı rövnəqləndirən qadınlar olub. Sabah da onu öz sevgisi, şəfqətilə gözəlləşdirən Sakibə Ələsgərova kimi maarifçi xanımların olacağına inamım böyükdür.

Şəfəq NASİR, "Respublika".

Ağsu Rayon İcra

Hakimiyyəti

inventar və

materialların

satın alınması

məqsədi ilə

KOTIROVKA SORĞUSU

ELAN EDİR

Ünvan: Ağsu şəhəri,

020-226-54-25.

Astara Rayon İcra Hakimiyyəti

BİLDİRİS

Hakimiyyətində açılacaq-

Astara Rayon İcra Hakimiyyətində "Respublika" qəzetinin 23.01.2019-cu il tarixli buraxılısında dərc edilmiş Astara rayonu ərazisində yolların əsaslı təmiri işlərinin satınalınması (Lot 1) üzrə keçiriləcək Açıq tender elanında tender təklifinin təqdim olunma tarixi 05.04.2019-cu il saat 18:00-dək uzadılmışdır. Lot 1 üzrə iddiaçıların təklifləri 08.04.2019-cu il tarixdə Astara Rayon İcra

N.Tağızadə küçəsi-5a

Əlaqə telefonu:



Tender Komissiyası. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində "isti izlər"lə

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırmalarla Gürcüstan vətəndası, 1974-cü il təvəllüdlü Masim Gradjovun idarə etdiyi "Volvo S80" markalı avtomobillə hərə-

kətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinavət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi ye-

rindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Martın 7-də M.Gradjova Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri secilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi

aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR Tender 6 (altı) lot üzrə keçirilir:

Lot-1. Bərk inventarın satınalınması.

Lot-2. Digər alış və xidmətlərin satınalınması

Lot-3. Sair xərclərin satınalınması. Lot-4. Cari təmir işlərinin satınalın-

Lot-5. Kommunal-kommunikasiva islərinin satınalınması

Lot-6. Əsaslı təmir işlərinin satına-

Tenderdə iştirak etmək üçün iddiaçılar

LOT üzrə 300 manat məbləğiniştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İçərişəhər M.Şəfi 4 ünvanda yerləşən Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən ala bilərlər.

Əlaqələndirici şəxs: Mehdiyev Ümid, elage telefonu: (055) 255-22-55. İddiaçılar iştirak haqlarını aşağıdakı

hesaba köçürməlidirlər. H/h: AZ94CTRE00000000000002178310

VÖEN: 1700164931

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

AZ41NABZ01360100000000003944 S.W.İ.F.T. CTREAZ22 İştirak haqqı heç bir halda geri qayta-

İddiaçılar tenderdə iştirak etmək üçün

aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haggının ödənilməsi

barədə bank sənədi: - tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü güvvədə

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müd-

dətində güvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-

nından arayış; - iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq

olmaması haqqında müvafiq vergi orqa-

olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank ara-

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyan-- iddiaçının müvafiq mallar üzrə mən-

şə və uyğunluq sertifikatları, tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vaciblivi.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 aprel 2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 may 2019-cu il saat 17:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İçərişəhər M.Şəfi 4 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 may 2019-cu il saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, İçərişəhər M.Şəfi 4 ünvanında yerləşən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri

iştirak edə bilərlər. Tender Komissiyası.

BİLDİRİŞ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın dezinfeksiya, dezinseksiya, deratizasiya xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınması üzrə 07 aprel 2019-cu il tarixli yekun protokoluna əsasən "PROF-DEZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir.

Ünvan: AZ1001, Bakı şəhəri, Zərgərpalan küçəsi 4. Əlaqələndirici şəxs Ə.Qasımov, Telefonlar: (+99412) 492-24-11; Fax: (+99412) 492-24-21, e-mail: rux@e-sehiyye.az

Tender Komissiyası.

Satınalan təşkilat: Lənkəran Şəhər İcra Hakimiyyəti **BİLDİRİS**

Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai işlərdə cəlb edilmiş işçilər üçün lot 1 üzrə xüsusi geyimlərin, Lot-2 üzrə ləvazimatlar, inventar və mal-materialların təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (025) 255-30-73 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2019-03-15 16:00 tarixinədək qəbul olunur.

Lənkəran şəhəri, Ş.Axundov küç. 33

əməkdaşlığın inkişaf özəllikləri lasının keçirilməsi Azərbaycanın diplomaması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması gətiyyət-

lə pislənilir. Onu da deyək ki, bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin məsələni birbaşa BMT qarşısında qətiyyətlə qaldırması sayəsində mümkün oldu. Bunlarla yanaşı, Azərbaycan-BMT

Azərbaycan-BMT: 27 illik

əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT organlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir.

Təbii ki, Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının ictiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən müstəqil dövlət ki-

mi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid programlarında iştirak edir. Bu baxımdan 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilə qədər) qlobal inkişafa dair bır sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəvvən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istigamətdə BMT ilə əməkdaşlığı igtisadi artım, yoxsulluğun ləğvi, ərzag təminatı, təhsil, ətraf mühit, gender bərabərlivi və s. kimi mühüm inkisaf məsələlərini əhatə edir. Şübhə yoxdur ki, həmin kontekstdə Azərbaycan-BMT əməkdaşlığı uzunmüddətli olacaqdır.

Beləliklə, BMT ilə Azərbaycanın əməkdaşlığı 27 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm bu nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi gəbul edilir. Prezident İlham Əlivevin rəhbərliyi ilə bu prosesin daha da sürətlənəcəyinə tam əminlik vardır.

Leyla MƏMMƏDƏLİYEVA, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2019-cu il tarixdə keçirdiyi Lot-2 üzrə "20 ədəd 185 a.q. gücdə taxılyığan kombayn xırdalayıcı ilə satınalınması" barədə Açıq tenderin qalibi "Ninox Alliance" JSC ilə müqavilə bağlanmışdır.

(əvvəli 5-ci səhifədə)

ması təklifini irəli sürmüşdü.

məlidir"

İlham Əliyev məntiqi nəticə olaraq BMT

TŞ-də müəyyən islahatların zəruri olduğu-

nu ifadə etmişdi. Konkret olaraq, İlham

Əliyev BMT mexanizmlərinin yenidən iş-

lənməsinə olan ehtiyacı açıq ifadə etmişdi.

O cümlədən Təhlükəsizlik Şurasının daimi

üzvlərinin veto hüququna yenidən baxıl-

Bundan bir il sonra isə artıq Prezident

kimi İlham Əliyev BMT Baş Assambleya-

sının 59-cu sessiyasında (2004-cü ilin

sentyabrı) çıxış edərkən vurğulamışdı ki,

"təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və

demokratik, onun is metodları daha səffaf

olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və

təhlükələrinə daha operativ cavab veril-

nistan-Azərbaycan Dağlıq Qarabağ mü-

naqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının

qəbul etdiyi dörd qətnamənin yerinə yeti-

rilmədiyini diqqətə catdırdı. Dövlət başçısı

onların həyata keçirilməsinin BMT TŞ

üçün vacib olduğunu ifadə etmişdi. Bun-

dan sonra, oktyabrın 29-da BMT Baş As-

sambleyasının sessiyasında Azərbaycan

nümavəndə hevətinin təsəbbüsü ilə

"Azərbaycanın işğal olunmuş ərazilərində

vəziyyət" adlı məsələ iclasın gündəliyinə

Baş Assambleyanın 2006-cı il sentyabrın

7-də keçirilən 60-cı sessiyasının 98-ci ple-

nar iclası və 2008-ci il martın 14-də keçiri-

lən 62-ci sessiyanın 86-cı plenar iclasında

"Azərbaycanın işğal edilmiş ərazilərində

vəziyyət" adlı qətnamələr qəbul edildi. Hə-

min sənədlərdə Təhlükəsizlik Şurasının

məlum qətnamələrinə istinad edilir və

göstərilir ki, Azərbaycanın işğal olunmuş

Bu fəaliyyətin məntiqi nəticəsi olaraq

Dövlət başçısı həmin sessiyada Ermə-

Tender Komissiyası.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2019cu il tarixdə keçirdiyi Lot-3 üzrə "40 ədəd 152 a.q. gücdə taxılyığan kombayn xırdalayıcı ilə satınalınması" barədə Açıq tenderin qalibi "Exlex Impex" LP ilə müqavilə bağlanmışdır.

Tender Komissiyası.

BİLDİRİS

"Azərbaycan Sənaye Korporasiyası" ASC tərəfindən "Respublika" qəzetinin 07.03.2019-cu il tarixli buraxılışında "Azərtütün ASK" MMC-nin Şəki rayonu, Çələbixan qəsəbəsində TİEM-nin 30 ədəd müasir odlaqurutma kameraları quraşdırmaqla yenidən qurulması işinin satın alınması məqsədilə dərc olunan təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən Tender Komissiyası tərəfindən baş tutmamış elan olunur.

"ASK" ASC-nin Tender Komissiyası.

Holcim (Azərbaycan) ASC səhmdarlarının nəzərinə!

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının İllik Ümumi Yığıncağı 2019-cu il aprel ayının 24-də səhər saat 10:00-da Bakı şəhəri, AZ 1065, İzmir küçəsi 1033 ünvanında yerləşən "Hyatt Regency" Hotelin Görüş və Konfrans Mərkəzində yerləşən Quba zalında keçiriləcəkdir.

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının 24 aprel 2019-cu il tarixində keçiriləcək səhmdarların İllik Ümumi Yığıncağının gündəliyi:

- 1. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının İllik Ümumi Yığıncağının sədrinin se-
- 2. Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq
- 3. Təftiş Komissiyasında dəyişikliklərin təsdiq edilməsi. 4. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının

təsdiq edilməsi.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə Stansiyası Beyləqan rayonunda 7 hektarda pambıq əkininin damlama üsulu

ilə suvarılması üçün avadanlıq və materialların satınalınması məqsədilə

KOTIROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 18.03.2019-cu il saat 17:00 tarixinədək qəbul edilir. Təkliflər 19.03.2019-cu il saat 15:30-da açılacaqdır.

Ünvan: Beyləqan rayonu Bolsulu kəndi, AZ1200. Tel: 02251500; 050 497 30 00.

Əlaqələndirici şəxs: İmanverdi Alıyev.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2019cu il tarixdə keçirdiyi Lot-1 üzrə "32 ədəd 175 a.q. gücdə taxılyığan kombayn xırdalayıcı ilə satınalınması" barədə Açıq tenderin qalibi "Networks Europe" LP ilə müqavilə bağlanmışdır.

Tender Komissiyası.

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, hər birinə cansağlığı, xoşbəxtlik, ailə səadəti və müvəffəqiyyətlər arzulayırıq.



Azərbaycan Respublikası

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağcabədi Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmirinin layihəsmeta sənədlərinin hazırlanması üzrə işlərin satınalınması məqsədilə 2019-cu il fevral ayının 06-da elan olunmuş kotirovka sorğusu prosedurunda "TFM-SMART PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onunla satınalma mü-

Dövlət Statistika Komitəsinin

qaviləsi bağlanmışdır.

Tender Komissiyası.

Tender komissiyasının bildirişi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Tender komissiyasının bildirişi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağsu Rayon Statistika İdarəsinin inzibati binasının yenidən gurulması və əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satınalınması məqsədilə 2019-cu il fevral ayının 06-da elan olunmuş kotirovka sorğusu prosedurunda "TFM-SMART PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onunla satınalma müqaviləsi bağlanmışdır.

Tender Komissiyası.

Neftçala Rayonu İcra Hakimiyyəti Kürkənd kənd və Aşağı Surra kənd orta məktəblərinin tikintisi zamanı yol verilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar **AÇIQ TENDER ELAN EDİR**

Tender 1 lot üzrə aparılır.

LOT-1. Tikintidə tamamlama işləri Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, ikiqat zərfdə yazılı şəkildə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 120,0

manat məbləğində iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər. Təşkilat: Neftçala Rayonu İcra Hakimiyyəti

Neftçala YXO Hesab: AZ95AİİB32051019446400201164 VÖEN: 6500017871

BANK: "Kapital Bank"ın Neftçala filialı Kodu: 200640 VÖEN: 9900003611 Müxbir hesab:

AZ37NABZ013501000000000001944 S.W.İ.F.T. BİK ALLBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

-Tenderdə istirak etmək ücün ərizə -Tenderdə iştirak haqqının ödənilməsi ba-

rədə bank sənədi -Tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüv-

vədə olmalıdır) -Tender təklifi qiymətinin azı 1%-i həcmində bank zəmanəti (zərflərin açıldığı gündən

sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır)

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmamasına dair müvafiq arayışlar -Son bir il ərzində fəaliyyəti haqqında vergi

organları tərəfindən təsdiq olunmuş maliyyə -İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizit-

-İddiaçının analoji işlər üzrə təcrübəsi və

potensial imkanları barədə məlumat Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 aprel 2019-cu il saat 17-00-a qədər, tender təklifi və bank zəmanətini isə 29 aprel 2019-cu il saat 17-00-a qədər Neftçala şəhəri "H.Əliyev" prospekti 25 ünvanda yerləşən tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş sənədlər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 30 aprel 2019-cu il saat 11-00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri işti-

rak edə bilərlər. Əlaqə tel: 0-21-26-3-42-36.

Tender Komissiyası.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə aparılır: Lot-1. Dəftərxana xərci.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Mügaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı: Lot-1 — 100 (yüz) manat

DXAKod: 210005

VÖEN: 1401555071

M/h: AZ85NABZ013650100000003003944 S.W.İ.F.T. CTREAZ22 Adı: AMEA RSXM

H/h: AZ34CTRE000000000000004138305

VÖEN: 1700434611 Büdcə səviyyəsinin kodu: 1 Büdcə təsnifat kodu: 4138305

Maddə 142319 İştirak haqqı heç bir halda geri qaytarıl-

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: -tenderdə iştirak etmək üçün yazılı müraciət; -tenderdə iştirak haqqının ödənilməsi barədə

-tender təklifi (zərflərin açıldığı gündən sonra 30 bank günü müddətində qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin acıldığı tarixdən sonra

60 bank günü müddətində qüvvədə olmalıdır); -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiacılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti iş qrafiki istisna olmaqla) 10 aprel 2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2019-cu il saat 17:00-a qədər təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 aprel 2019-cu il saat 11:00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Ünvan: Bakı şəhəri, Səbail rayonu, R.Rəfibəyli küç. 9. Telefon: 012-492-50-70. Faks: 012-492-50-70.

Tender Komissiyası.

Reklam və elan xidməti:

Sirvan Qış otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi **AÇIQ TENDER ELAN EDİR**

Tenderin predmeti 1 (bir) lotdan ibarətdir. Lot-2. Hidrotexniki qurğuların, mülki və istehsalat binalarının istismar yolları, nasos stansiya-

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı mevarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə, texniki imkanlara malik olması.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilər-

Ünvan: Kürdəmir şəhəri, Bakı prospekti 12. Əlaqə tel.: (050) 272-62-76. Əlaqələndirici şəxs: Novruzov Taleh Tenderdə iştirak haqqı 100 manat

Maliyyə İdarəsi VÖEN: 5700086441 VÖEN: 57000111491 Sirvan QOSTSİL *H/h:* AZ91CTRE00000000002351703 Bank: Kapital Bankın Kürdəmir filialı

Kodu: 200576 VÖEN: 9900003611 M/h: AZ35NABZ01350100000001944 S.W.İ.F.T. AİİBAZ-2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iddiaçıların iştirak haqqını ödəmək üçün

bank sənədi: -iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddaçının son bir ildəki fəaliyyəti haqqında

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; -iddiaçının tam adı, hügugi statusu, nizamna-

məsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -iddiaçının analoji işlərdə təcrübəsi, potensial, texniki və kadr imkanları haqqında rəsmi mə-

-tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçının tender təklifi Azərbaycan Respublikasının Dövlət dilində tərtib olunmalıdır.

İddiaçılar yuxarıda tələb olunan sənədləri 19 aprel 2019-cu il saat 17:00-a kimi, tender təklifi, bank zəmanətini isə 29 aprel 2019-cu il saat 17:00-dək ikiqat zərfdə möhürlənmiş şəkildə Tender Komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 2019-cu il aprel ayının 30-da saat 10:00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər-

Tender Komissiyası.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Tender komissiyasının bildirişi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Yevlax Şəhər Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satınalınması məqsədilə 2019-cu il fevral ayının 06-da elan olunmuş kotirovka sorğusu prosedurunda "TFM-SMART PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və onunla satınalma müqaviləsi bağlanmışdır.

Tender Komissiyası.

Ağsu Rayon İcra Hakimiyyəti ictimai işlərdə işləyən işçilərə iş ləvazimatlarının alınması üçün

KOTIROVKA SORĞUSU ELAN EDİR

Kotirovkanın predmeti:

Əlaqə telefonu: 0202265488

1. İctimai işlərdə işləyən işçilərə iş ləvazimatlarının alınması.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13 mart 2019-cu il saat 17:00 tarixinədək qəbul olunur.

Təkliflər 14 mart 2019-cu il tarixində saat 10:00-da açılacaqdır. Ünvan: Ağsu şəhəri, N.Tağızadə küçəsi 5a

Tender Komissivası.

BİLDİRİŞ

"Azəralüminium" MMC tərəfindən avtoyükləyicilər və yük maşınları üçün müxtəlif ölçüdə və miqdarda təkərlərin satınalınmasına dair 27 noyabr 2018-ci il tarixində elan olunmuş Təkliflər sorğusunun qalibi "Şin RRG" MMC olmuşdur. Qalib elan olunmuş "Şin RRG" MMC ilə "Azəralüminium" MMC arasında 31.01.2019-cu il tarixində 100,298.00 AZN məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Tender Komissiyası.

BİLDİRİŞ

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2019cu il tarixdə keçirdiyi Lot-6 üzrə "8 ədəd 155 a.q. gücdə taxılyığan kombaynın satınalınması" barədə Açıq tenderin qalibi "Gəncə Avtomobil Zavodu" İB ilə müqavilə bağlan-

Tender Komissiyası.

REKLAM VO ELAN XÎDMƏTÎ

441-20-23

Nəzərova Gülnisə Əliheydər qızının adına Nardaranda

yerləşən bağın sənədləri itdiyi üçün etibarsız sayılır. Lerik rayonu, Zərdəbərə kənd sakini Babayev Rubail Əskər oğluna məxsus JN 067 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Məmmədov Eynur Məmməd oğlunun adına Xızı rayonu, Xızı qəsəbəsində yerləşən 0.2 ha torpaq sahəsinin (MH N-0001865 və MH N-0001868) cıxarısları itdivi ücün etibarsız

Yardımlı rayon agrar islahat komissiyasının 11 noyabr 998-ci il tarixli 17/1 nömrəli gərarı ilə Dəryavar kənd sakini Mirzəyev Hacıağa Xubali oğluna verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 0024; KOD 80407038) itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli gərarı ilə Nərimanabad gəsəbə sakini Ağayeva Tamilla Canbaxış qızına verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 1071; KOD 80207016) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova və institutun kollektivi AMEA Botanika İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Siracəddin Sərkərova və institutun böyük elmi işçisi Elmira Zeynalovaya, əzizləri AYDAN XANLAR qızı VƏLİYEVANIN

mun ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirlər. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi iş yoldaşları El-

vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhu-

mira Abbasovaya, əzizləri SURXAY və ELZA ƏLİYEVLƏRİN faciəli vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir. 12 №-li Uşaq Poliklinikasının baş həkimi Rəna Quliyeva və poliklinikanın kollektivi iş yoldaşları Xatirə

Əhmədovaya, anası **BRİLYANT** xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin mətbəəsinin müdiri Əvəz Abbasova, əzizləri

SURXAY və ELZA ƏLİYEVLƏRİN faciəli vəfatından kədərləndiklərini bildirir və mər-

humun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Baş redaktor

İqtisadiyyat və islahatlar redaksiyası:539-95-51; Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20; **Teymur ƏHMƏDOV** Beynəlxalq əlaqələr, dövlət quruculuğu və

hüquq redaksiyası:

Humanitar siyasət redaksiyası:538-25-70;

• Redaksiyanın telefonları: Xəbərlər redaksiyası:

539-26-18;

538-61-02; İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks; Qəbul otağı 538-25-70; 538-25-70; Katiblik

441-20-23.



Redaksiyanın ünvanı:

AZ1073, Bakı Mətbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə. E-mail: resp@azdata.net

www.respublica-news.az "Respublika" gəzetinin kompyuter mərkəzində yığılıb səhifələnmiş, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur. Qeydiyyat № 7.

Tiraj 4292 Sifariş 023

İndeks

Qəzetin satış qiyməti 40 qəpik

0240

Məsul növbətçi Hümmət **MUSAYEV**

• Capa imzalanmışdır

07.03.2019